

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 137 (5609) 24 iyul 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanın ermənilərə diplomatik zərbəsi

*Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya
səfərinin siyasi və iqtisadi əhəmiyyəti danılmazdır*



Səh 2

Azərbaycan-İtaliya
münasibətləri yeni müstəvidə



6

Mövlud Çavuşoğlu bu gün
Azərbaycana səfərə gələcək



8

Mübariz Qurbanlı fransız
yazıçısı Jerar Kardon ilə
görüşüb



3

Müdafiə Nazirliyi: David
Tonoyanın bəyanatı
Ermənistan əhalisini
ruhlandırmağa xidmət edir



3

Millət vəkili: "Fransa
Azərbaycanın ən böyük
iqtisadi tərəfdaşlarından
birdir"



5

Bəhrüz Quliyev: "Birinci vitse-
prezident Mehriban Əliyeva MDB
DİN rəhbərlərinə sabit və inkişaf
edən Azərbaycanın həqiqətlərini
çatdırır"



5

9

"Prezidentin Fransaya
səfəri ölkələr arasında
əlaqələrin inkişafına
impuls verəcək"



13

Keçmişi unutmurmağa
çalışan müxalifət...



16

Azərbaycanlı ağır atlet
Avropa çempionu olub



24 iyul 2018-ci il

Azərbaycanın ermənilərə diplomatik zərbəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin siyasi və iqtisadi əhəmiyyəti danılmazdır

Azərbaycan Prezidentinin Fransa səfəri mühüm əhəmiyyət kəsb edir. Regionda hazırkı həssas bir durumda bu səfərin bir sıra aspektləri qeydə alınmaqdadır. Əvvəla, Avropa İttifaqının indi Almaniya və İtaliya ilə yanaşı üç mühüm üzvündən biri, ələlxüsus, siyasi lideri olan Fransaya ölkə Prezidentinin səfəri Aİ-Azərbaycan münasibətləri baxımından çox əhəmiyyətlidir. Təsədüfi deyil ki, İtaliya prezidentinin Azərbaycana səfərindən dərhal sonra ölkə başçısının Fransaya səfəri Azərbaycanın uğurlarını həzm edə bilməyən, əleyhinə çalışan qüvvələri, ələlxüsus, erməniləri bərk narahat edir.

Nəzərə alsaq ki, Almaniya Aİ-nin iqtisadi, Fransa isə siyasi lideridir, deməli, bu ölkə Aİ-nin siyasi mövqeyinə ciddi təsir edə bilən Avropa ölkəsidir. Bu baxımdan. ölkə başçımızın bu səfərinin, Fransa və Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən bəhs etməkdə hər kəs haqlıdır və etiraf edilməlidir ki, Azərbaycan bölgədə öz strategiyası ilə əhəmiyyətli dərəcədə seçilir və müsbət istiqamətdə fərqlənir.

Dünya ölkələri arasında, həmçinin beynəlxalq təşkilatlar daxilində nüfuz, eləcə də söz sahibi olan Fransanı tərəfdaş ölkə kimi görmək arzusunda olanlar az deyil. Hətta Ermənistan kimi uğursuz bir məmləkət, səfalet içində böyülən bir ölkə bu vaxta qədər böyük cəhdlə özünü bu ölkənin tərəfdaşı kimi sırımağa çalışır. Əslində isə, nəzərə alsaq ki, Ermənistan Fransa üçün nə iqtisadi, nə də siyasi müstəvidə maraqlı deyil, belə bir tərəfdaşlıq ermənilərin yuxusuna da girə bilməz. Amma səfər çərçivəsində bəlli oldu ki, Fransa Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bu da, onu deməyə əsas verir ki, ölkəmizin Fransa ilə də, Aİ ilə də əlaqələri hələ bundan sonra daha yüksələn xətt üzrə inkişaf edəcək. Bu isə, o deməkdir ki, Avropada ermənilərin xəyallarından keçirdikləri mövqeləri Azərbaycan qazanıb.

İstər E.Makronun Vaşinqtona səfəri, istərsə də D.Trampın Parisə səfərləri təsdiq edir ki, ABŞ kimi nüfuzlu bir ölkə belə Fransanı Aİ-də mühüm tərəfdaş olaraq görür. Təkcə ABŞ deyil, Türkiyə və Britaniya da, digər nüfuzlu ölkələr də eyni şəkildə düşünür və eyni mövqedən çıxış edir və bu da, öz-lüyündə təsdiq edir ki, Fransanın Aİ daxilində siyasi nüfuzu bundan sonra daha da artacaq. Belə bir perspektivli, Aİ daxilində nüfuzlu ölkə ilə Azərbaycanın əlaqələri çox önəmlidir və bu baxımdan, dövlət başçısının son səfərinin çox böyük əhəmiyyəti var və Prezidentin bu səfəri əlaqələri daha yüksək səviyyəyə ucaltmış oldu. Eyni zamanda, nəzərə almaq lazımdır ki, əsas iqtisadi səmərə



tişadi səmərə üzərində qurulmuş əlaqə daha möhkəm bir siyasi əlaqə deməkdir.

Ölkə başçısı bu səfəri ilə işğalçı dövlətin Azərbaycana qarşı nəzərdə tutduğu “Avropa həmləsini” neytrallaşdırdı

Fransa ilə münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə stimül verəcək, nizamlanmasını təmin edəcək ümidlər verir. Əslində, münasibətlərin qurulmasını çoxdandır arzulayan Ermənistan, işğalçı ölkədə baş verənlərdən belə faydalanaraq Fransaya, Avropaya yaxınlaşmaq niyyətində idi. Nikol Paşinyan kimi bir küçə nümayişçisinin xüsusi ssenari ilə, süni şəkildə hakimiyyətə gətirilməsini, bir sözlə, dövlət çevrilişini demokratiya kimi sırımaq niyyətində olan Ermənistan bununla özünün “demokratik ölkə” olduğunu göstərməklə guya ki, “Avropaya yaxın ölkə” imici formalaşdırmaq və bundan faydalanmağa köklənsə də, görünür, dişi daşa deyib. İndi Fransa kimi digər Avropa ölkələrinin də Azərbaycana daha maraqlı olduğunu göstərəcəyinə zərrə qədər şübhə ola bilməz.

Rusiyadan ümidləri üzülən Ermənistan həmin ölkədən ala bilməyəcəyi istər siyasi, istərsə də iqtisadi dəstəyi Avropadan almaq fikrinə düşsə də, ümidlərinin puç olduğunu qəbul etmək məcburiyyətindədir. Çünki artıq Azərbaycanın qələbəsinə görməzliyə vura bilməz və Avropada ölkəmizin nüfuzu indi işğalçıların gözüne şiş kimi batır. Avropada özlərinə dayaq hesab etdikləri Fransadan da əlləri üzülən ermənilər Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya



son səfərindən sonra tamamilə neytrallaşdıqlarını da yaxşı bilirlər. Daha doğrusu, ölkə başçısı bu addımı ilə işğalçı dövlətin Azərbaycana qarşı nəzərdə tutduğu “Avropa həmləsini” neytrallaşdırdı. Bir sözlə, bunu Azərbaycanın ermənilərə “diplomatik zərbəsi” adlandırmaq da olar.

Aİ-nin siyasi lideri sayılan Fransanın Azərbaycanla anlaşmaları Ermənistana, eləcə də bütün ermənilərə ən böyük zərbdır

Nəzərə almaq lazımdır ki, Makron liberal islahatlar platforması ilə prezident seçilib və onun başlıca hədəfi tarixən sosial ideyaların güclü olduğu Fransada liberal iqtisadiyyat qurmaqdır. Siyasi popu-

lə zəngin olan bu platforma isə güclü iqtisadi tərəfdaşların olmasını tələb edir. Bu tələblərə cavab verən Azərbaycan isə, məhz belə bir tərəfdaş hesab olunur. Fransanın neft və qaz şirkətləri də daxil olmaqla, ən iri şirkətləri Azərbaycana maraq göstərilir. Makron isə onların maraqlarını ifadə etməklə özünün siyasi dayaqlarını gücləndirmiş olur, həm də Fransa iqtisadiyyatını varlı tərəfdaşlarla gücləndirməyə çalışır. Bu da, sözsüz ki, nəzərdə tutduğu islahatları irəli aparmaq üçün gənc prezidentə həddindən artıq çox vacibdir.

Azərbaycan kimi iqtisadi səmərəli tərəfdaş Fransaya çox lazımdır. Fransanı indi Ermənistan kimi əl açıb pay uman, yardım diləyən, sözün həqiqi mənasında, dilənçi kökündə olan Ermənistan zərrə qədər maraqlandıra bilməz. Daha doğrusu, Fransa, yük olan ermənilərdən imtina etmək fikrinə olduğunu bu səfərdə nümayiş etdirdi. Məhz belə bir tarixi - siya-

si məqamda ölkə başçısının Fransa səfəri və iqtisadi planların irəli sürülməsi Prezident İlham Əliyev tərəfindən düzgün hesablanmış strategiyadır və o, səmərəsini artıq verməkdədir. İki ölkə arasındakı anlaşmaların həcmi münasibətlərdə artıq yeni mərhələnin başlanğıcı deməkdir. Bəlli olur ki, bu yeni mərhələdə hər iki ölkənin maraqları təmin ediləcək və bu baxımdan, ölkəmizin Avropada mövqeyinin möhkəmlənməsi bundan sonra şübhə belə doğura bilməz. Eyni zamanda, iqtisadi maraqlar üzərində qurulmuş münasibətlərin daha sıx və daimi olması zərurətini nəzərə alaraq, cəsarətlə demək olar ki, Fransa bundan sonra Azərbaycanın maraqlarından çıxış edəcək. Aİ-nin siyasi lideri sayılan Fransanın Azərbaycanla anlaşmaları isə, əslində, Ermənistana, eləcə də, bütün ermənilərə ən böyük zərbə hesab oluna bilər.

İnam HACIYEV - siya-

Mübariz Qurbanlı fransız yazıçısı Jerar Kardon ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünən fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon ilə görüşüb. SiA-nın verdiyi məlumata görə, dövlət komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühit barədə söz açıb.

Bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımızın tək cə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşdığını diqqətə çatdırıb. Komitə sədri ölkəmizdə dinindən və milli mənsubiyyətinə asılı olmayaraq, hər kəsin hüquqlarının qanunla qorunduğunu vurğulayıb. Azərbaycanda bütün dini azadlıqların təmin edildiyini bildiren Mübariz Qurbanlı qonağı ölkəmizdə 2250 məscid, 14 kilsə, 7 sinə qoqun olması, 31-i isə qeyri-islam olmaqla 835 dini icmanın dövlət qeydiyyatına alınması barədə məlumatlandırıb. O, Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində bünövrəsini qoyduğu siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan Parisin üreyində” adlı layihə çərçivəsində Parisdə həyata keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilmiş konfransı məmnunluq hissi ilə xatırladan M.Qurbanlı ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına və təbliğinə böyük həssaslıq nümayiş et-



dirildiyini qeyd edib.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Mübariz Qurbanlı bildirib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurdlarından didərgin düşüb, dini-tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar erməni vandalizminə məruz qalıb. Azərbaycana hər səfərində davamlı inkişafın şahidi olduğunu vurğulayan fransız yazıçısı ölkəmizdəki tolerantlıq mühitini təqdirəlayiq hal kimi qiymətləndirib. Jerar Kardon xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə bağlı olduğunu dilə gətirib. Görüşdə Azərbaycanda dini icmalara göstərilən diqqət və qayğı, eləcə də Azərbaycan-Fransa dostluq əlaqələri haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyi: David Tonoyanın bəyanatı Ermənistan əhalisini ruhlandırmağa xidmət edir

Ermənistan ordusun-dakı son korrupsiya qalmaqlı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistan tam tədarükünün başa çatdırılması barədə bəyanatı bu ölkə əhalisinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bir müddət əvvəl Ermənistan tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistan tədarükündə ciddi problemlərin olduğunu bildirib. Lakin, qısa müddət keçdikdən sonra Ermənistanın müdafiə naziri David Tonoyan əvvəl deyilənlərə zidd olaraq vicdan əzabı çəkmədən həyasızcasına bütün aləmə car çəkib ki,



guya Rusiya Ermənistan silah tədarükünü tam başa çatdırıb. Ermənistan çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə silahlanmasına verilməyən silahların olması barədə Tonoyanın dediklərinə gəldikdə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil. Ermənistan tərəfinin mütəmadi olaraq bu cür məlumatlar yayması ordudakı son korrupsiya qalmaqlı fonunda ölkə əhalisinin süni şəkildə ruhlandırılması məqsədilə daxili auditoriyaya hesablanıb.

“Müdafiə naziri kimi, D.Tonoyan bilməli idi ki, Rusiya öz Silahlı Qüvvələrini hər hansı silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir. Şübhəsiz ki, Ermənistanın müdafiə nazirinin fəxrə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Səbəb isə sadədir: həmin silahlar artıq köhnəlib və istifadəyə yararsızdır”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Zakir Həsənov türkiyəli nümayəndələrlə görüşüb

Dünən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SiA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub. Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.



Rob Sobhani: “Prezident İlham Əliyevin Fransaya səfəri zamanı imzalanmış sazişlər Azərbaycanın biznesə açıq ölkə olduğunu göstərir”

Prezident İlham Əliyevin Fransaya səfəri zamanı imzalanmış sazişlər Azərbaycanın biznesə açıq ölkə olduğunu göstərir. Bunu “Caspian Group Holdings”in (ABŞ) baş direktoru Rob Sobhani deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının ən mühüm aspekti sabitlik və xarici investisiyaların qorunmasının təmin edilməsidir.



R.Sobhani bildirib ki, Fransa şirkətlərindən texnologiya və nou-hauların alınması Azərbaycanın uzunmüddətli iqtisadi artımı üçün vacibdir:

“İri xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına istənilən investisiyası ölkə xalqının xeyrinədir. Birincisi, bu, Azərbaycan vətəndaşları üçün yeni iş yerlərinin yaradılmasına imkan verir. Məsələn, Fransa şirkəti Azərbaycanda fəaliyyətini genişləndirərkən yerli heyətin işə cəlb edilməsi zərurəri yaranır ki, bu da ölkə iqtisadiyyatına faydalıdır. İkincisi, Azərbaycanın neft-qaz sektoruna investisiyalar ya Dövlət Neft Fonduna sərmayə qoymağa, ya da yerli kiçik və orta biznes üçün kreditlərin həcmi artırmağa imkan verir”.

O əlavə edib ki, SUEZ kimi Fransa şirkətlərinin Azərbaycanın ekologiya sektoruna istənilən investisiyası ölkə vətəndaşlarının sağlamlığına xeyirdir: “Fransa şirkətlərinin daha yaxşı su təchizatı sisteminin yaradılmasında, təsərrüfatların təmiz su ilə təminatında, elektrik enerjisi istehsalı üçün sudan istifadədə təcrübələri də Azərbaycan vətəndaşlarına səmərə verə bilər”.

R.Sobhani qeyd edib ki, bu yaxınlarda BP-nin SOCAR-la hasilatın bölüşü haqqında sazişinin müddətini uzatması iri xarici şirkətlərin Azərbaycana etimadını göstərir:

“Bundan başqa, qloballaşma prosesində digər ölkələrin qarşılaşdığı problemlər Azərbaycandan yan ötür ki, bu da ölkəni investisiya yatırılması baxımından ideal məkan edir. Və nəhayət, xarici investorlar bir sıra qonşu ölkələrdən, hətta bir sıra Avropa və Asiya ölkələrindən fərqli olaraq, Azərbaycan tərəfindən hər hansı çətinlik olmadan gəlir əldə edəcəklərinə arxayın ola bilərlər”. Holdingin baş direktoru vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya ölkənin biznesə açıq olduğunu aydın şəkildə bəyan edir.

Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolundan da danışan R.Sobhani deyib ki, Fransa Prezidenti Emmanuel Makron xarici siyasətə böyük diqqət ayırır və aydındır ki, o, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə nizamlanmasında maraqlıdır:

“Fransa Prezidentinin ABŞ və Rusiya rəhbərləri ilə yaxşı münasibətlərini nəzərə alaraq, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rol oynaya bilər”.

R.Sobhani, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanla Fransa arasında humanitar sahədə münasibətlərin inkişafında roluna toxunub. O qeyd edib ki, Mehriban Əliyeva xeyirxah birinci xanımdır:

“Azərbaycanda və ABŞ-dakı yerli xeyriyyə təşkilatları Heydər Əliyev Fondundan kömək alıblar. Əlbəttə ki, Fransa zəngin tarixi irsə malik ölkədir və fransızlar bu irslə çox fəxr edirlər. Buna görə də mən əminəm ki, Fransa xalqı Heydər Əliyev Fondunun ölkənin tarixi binalarının bərpası üzrə səylərini alqışlayır. Keçmiş qorumaq gələcək nəsillərə hədiyyə deməkdir və Azərbaycan və Fransa xalqlarının bəxti gətirib ki, Mehriban Əliyeva bəşəriyyətin ümumi irsinin qorunmasına səy göstərir”.

Natali Qule: “Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın sabitlik mərkəzi kimi daha yaxşı tanınmasına imkan verir”

Prezident İlham Əliyevin bu yaxınlarda Fransaya səfəri Azərbaycanın sabitlik mərkəzi kimi daha yaxşı tanınmasına imkan verir.

Bunu Fransa Senatının Xarici işlər komitəsinin vitse-prezidenti, senator Natali Qule deyib. N.Qule qeyd edib ki, bu səfər gələcəkdə iki ölkə arasında turist axınının artmasına xidmət edəcək, həmçinin Azərbaycanın bu regionda sabitlik mərkəzi və Rusiya və İran arasında körpü kimi daha yaxşı tanınmasına şərait yaradacaq.



Senator bildirib ki, Azərbaycan və Fransa bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərlər: “Son illərdə Azərbaycanda işgüzar mühit xeyli yaxşılaşıb. Fransa şirkətləri Azərbaycanı İpək Yolunda mühüm mərkəz kimi dəyərləndirir”. Bundan başqa, N.Qule bildirib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə rolu çox vacibdir:

“Dağlıq Qarabağ və ətraf 7 rayonun azad edilməsi üçün Ermənistan təzyiq göstərməyən vaxtı çatıb. Buna diplomatik yolla nail olmaq mümkündür, lakin əgər bu mümkün olmasa, Ermənistan qarşı embargo və beynəlxalq sanksiyalar tətbiq etmək zəruridir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.

24 iyul 2018-ci il

Sosial-iqtisadi inkişaf Azərbaycanın prioritet istiqamətidir

İlham Əliyev: “Mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə, sosial cəhətdən az təmin edilmiş vətəndaş”

İnsana qayğı, onun maddi və mə-nəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı si-yasətin mühüm prinsiplərindəndir. Mehriban baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə, belə qənaəətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azər-baycanda sosialyyətnümlü dövlət quruculuğunu təmin etməkdir.

Dövlət başçısı Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, səhید ailələrə, Qarabağ əlillərinə, eyni zamanda, sağlamlığı məhduđ olan vətəndaşlara verilən sosial müavinətlərin artırılması, sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan tədbirlər yoxsulluğun səviyyəsinin azaldılmasına, eləcə də, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə müsbət təsir göstərir. Məhz bunun nəticəsidir ki, son 14 ildə ölkədə işsizlik və yoxsulluq 5 faizə düşüb, 1,5 milyondan artıq yeni iş yeri açılıb, üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib.

Azərbaycan iqtisadiyyatında əldə olunan uğurların, son nəticədə, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək deyib: “Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər və pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflyq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə, sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sistemində keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflyq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır”.

Ölkə Prezidenti, bununla bərabər, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsinin bizim iqtisadi inkişafımıza böyük təkan verəcəyini də qeyd edib: "Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi



hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənir və hesab edirik ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxıbilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyik ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır. Əlbəttə ki, bunun həm inzibati, həm də institusional elementləri var və biz hər ikisindən istifadə etməliyik”.

Prezident İlham Əliyev, həmçinin, vurğulayıb ki, sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və

vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq: “Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da, bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir. Onlar özləri, ilk növbədə, bundan imtina etməlidirlər. Bu, onların sosial məsuliyyətinin yüksək səviyyədə olmasını göstərə bilər”.

Daha bir önəmli məqamı da xatırlatmaq yerinə düşərdi ki, hər il dövlət büdcəsinin böyük bir hissəsi, məhz sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bu, bir daha sübut edir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və işlahatları dərinləşdirmək iradəsinə malikdir. Bu siyasət, müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq ol-

maqla, ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub-saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Şübhəsiz, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də, yoxsulluq səviyyəsinin aşağı salınması və əhəlinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu is-

tiqəmətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu siyasətin davamlı xarakter alması üçün, dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir.

Bir sözlə, bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin müsbət təsirlərini hiss edir və ölkə başçısının Azərbaycanın sosial dövlət statusunun möhkəmləndirilməsi işinə öz töhfəsini verməyə çalışır. Vətəndaş-hakimiyyət münasibətlərinin yüksək səviyyəsi də ölkədə aparılan sosial siyasətin bundan sonra da uğurla davam edəcəyinə böyük inam yaradır. Həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində əldə edilmiş uğurlar, xalqın ildən-ilə yüksələn rifahı Prezident İlham Əliyev siyasətinin mükəmməlliyini bir daha təsdiqləyir.

RƏFIQƏ KAMALQIZI

Bəhruz Quliyev: “Birinci vitse-prezident Mehriban Əliyeva MDB DİN rəhbərlərinə sabit və inkişaf edən Azərbaycanın həqiqətlərini çatdırdı”

“Azərbaycanda olan sabitlik eyni zamanda ölkəmizin inkişaf və tərəqqisi istiqamətində əhəmiyyətli rol oynayıb”. SİA-nın xəbərinə görə, bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündəki çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan faktiki olaraq, Ermənistanla müharibə şəraitində olmasına rəğmən, bütün sahələrdə nailiyyətlər əldə edib və bu reallıq ölkəmizin dünya birliyində tutduğu nüfuzlu mövqeyindən də görünməkdə, qəbul edilməkdədir: “Məhz bu baxımdan, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın görüşdə çıxışı iştirakçılar arasında çox yüksək dəyərləndirildi. Belə ki, Mehriban Əliyevanın torpaqlarımızın 20 faizinin işğala məruz qalması faktına toxunması və ölkəmizin həmin ərazilərdəki sərvətlərdən yararlanma bilməməsi barədə irəli sürdüyü fikirləri sübut etdi ki, əgər işğal faktoru olmasaydı, Azərbaycan daha nəhəng uğurlara imza atmaq şansını əldə edə bilərdi. O da sirr deyil ki, işğal altında qalmış ərazilərimizdə çox əhəmiyyətli təbii ehtiyatlarımız, sərvətlərimiz mövcuddur. Eyni zamanda, Qarabağ ərazisində əsrarəngiz təbiətin, qoruqların olması bu bölgədə turizmin inkişafı üçün çox münbit şərait yaradır. Lakin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti həmin bölgələrimizin inkişaf etmək imkanlarını məhdudlaşdırır”.

“Mehriban xanım Əliyeva qeyd edilən fikirləri əsas götürərək, ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq, tərəqqisi barədə danışarkən bütün bunların sabitlik nəticəsində əldə edildiyini xüsusilə vurğulayıb”, - deyə qeyd edən B.Quliyev bildirib ki, artıq dünya ictimaiyyəti Azərbaycanın haqq və ədalət çağırışlarına etinasız qalmır:

“Bakıda keçirilən bu tədbir də həmin məsələləri özündə kifayət qədər ehtiva etməkdədir. Həmçinin yalnız bu tədbirin deyil, eləcə də digər böyük beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi sübut edir ki, sabitlik və inkişaf yolunu tutmuş Azərbaycan dövlətinin qarşısında daha nəhəng uğurları əldə etmək məqsədi var. Söz yox ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz fikirlərində tədbir iştirakçılarına sabit və inkişaf edən Azərbaycan həqiqətlərini çatdırıb”.

Vaqif Dərgahlı: “Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin “çəkdiyi” görüntüləri adi məktəbli də edə bilər”

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi “Google Earth” vasitəsilə planetin hər hansı nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər. Eyni yolla da Ermənistan ordusunun göstərilən ərazini nəzarət altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür. Bu gün hətta adi məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. “Zarafatı bir kənara qoysaq, Arsruna afərin ki, bizə növbəti dəfə azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib”, - deyə V.Dərgahlı vurğulayıb. Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrün Hovannisyan bu günlərdə “Facebook”dakı səhifəsində paylaşıdığı fotoları Ermənistan mövqelərindən özünün çəkdiyini, həmin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia etmişdi.

Qəterli jurnalistlər Mətbuat Şurasında olublar

İyulun 23-də Qəterin Azərbaycanla əlaqədar olan bir qrup jurnalisti və bloqqeri Azərbaycan Mətbuat Şurasında olub. Bu barədə AZƏRTAC-a Şuradan məlumat verilib.

Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən söz açıb. O,

Azərbaycana dünyanın müxtəlif ölkələrindən jurnalist axınının olduğunu vurğulayaraq, bunun ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği baxımından əhəmiyyətli cəhətlərini qeyd edib. Qəterli jurnalistlərin Azərbaycana səfərinin də bu mənada uğurlu olacağına əminlik ifadə edilib.

Görüşdə qəterli jurnalistlərin və bloqqerlərin sualları cavablandırılıb, Azərbaycanda söz və ifadə azadlığının, jurnalistika sahəsində təhsilin vəziyyəti, kütləvi informasiya vasitələrinin yaradıcılıq xüsusiyyətləri, maddi durumu ətrafında fikir mübadiləsi aparılıb.



Millət vəkili: “Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri olduqca mühüm əhəmiyyətli bir səfər idi. Bu səfər bir neçə səciyyəvi aspektləri ilə Azərbaycan üçün yaddaqalan oldu. Əgər bunları sıralamağa çalışsaq yəqin ki, hər şeydən öncə səfərin siyasi tərəfləri önə çıxar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə yaxşı zəmin yarada bilməsi ilə qiymətləndirilə bilər. Çünki Fransa ATƏT-in Minsk Qrupunun həmdərlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış isti münasibətləri var. Bu isə həm də onun Ermənistanla təsiredmə imkanlarının olması deməkdir. Ona görə də bu ölkə ilə daha dərin strateji münasibətlərdə olmamız Fransanın bizim daha yaxın müttəfiqimiz olması mənasına gəlir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.



Deputatın sözlərinə görə, Azərbaycan bu həssas istiqamətdə daima xüsusi siyasi diplomatik iş aparır: “Təsədüfi deyil ki, Azərbaycan Prezidentinin Fransaya rəsmi səfəri işğalçı Ermənistanın da mətbuatının diqqət mərkəzində oldu və hətta bəzi mətbu orqanlar Fransanın Ermənistanı satdığı ilə bağlı müəyyən xəbərlər belə yaydılar. İkinci mühüm məsələ, iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir. Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin “böyük yeddiliyinə” daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5%-ni və dünya ticarətinin 6%-ni formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə isə Almaniya sonra ikinci yerdə durur.

Bütün bunlar kifayət qədər cəlbədidir və Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz. Əgər biz buraya Fransa iqtisadiyyatının yüksək sənaye və ən modern texnologiyalar əsasında formalaşdığı faktorunu da əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından nə qədər faydalana biləcəyimizi açıq görə bilərik. Elə Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Çünki ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu da Azərbaycanı Fransa şirkətləri üçün cəlbədedici edir.

Təsədüfi deyildi ki, Azərbaycan Prezidentinin səfərinə Fransanın aparıcı şirkətləri çox böyük maraq göstərirdilər. Azərbaycan Prezidenti İlham Əliyev Fransada dostcasına qarşılandı və xüsusi diqqətlə əhatə olundu. Səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larş, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Azərbaycan Prezidentinin səfərinə göstərilmiş yüksək diqqət Azərbaycan Prezidentinin simasında Azərbaycan dövlətinə yüksək etimadın bəriz nümunəsi kimi qiymətləndirilməlidir. Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımdan da əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, səfər zamanı 2,3 milyard dollarlıq anlaşmalar imzalandı və bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi dividendlər qazandıracaq.

Başqa əhəmiyyətli bir məsələ isə ondan ibarətdir ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biridir. Onun Avropa İttifaqı çərçivəsində də söz sahibi olması faktorunu da nəzərə alsaq, bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olmasını görə bilərik. Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri haqqında sənədi paraflayıb və İttifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Eyni zamanda, bu sənəddə önə çıxan ən əsas məsələlərdən bir Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin üzv ölkələr tərəfindən tanınması məsələsidir. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir”.

Çingiz Hüseynzadə: Beynəlxalq həmrəylik tennis çempionatını dünya reytinginə daxil etməyə çalışırıq

Beynəlxalq həmrəylik tennis çempionatının yalnız İslam ölkələrinin idmançılarının iştirak etdikləri turnir deyil, irimiqyaslı beynəlxalq yarış kimi dünya reytinginə salınmasına çalışırıq. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının Yerli Əməliyyat Komitəsinin sədri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə turnirin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Ötən il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdiyini xatırladan Ç.Hüseynzadə bildirib ki, İslamiadın irsini davam etdirmək məqsədilə Milli Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) bu turniri təşkil edib. Çempionatın ənənəvi xarakter almasının əsas məqsəd olduğunu vurğulayan Ç.Hüseynzadə deyib: “İmzalanmış memoranduma əsasən, beş il ərzində Bakıda MOK-un və İHİF-in təşkilatçılığı ilə turnirlər keçiriləcək. Bu çempionat həm də 2019-cu ildə Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının tennis yarışlarına hazırlıq xarakteri daşıyır. Əvvəlki çempionatlardan fərqli olaraq, builki turnirdə Rusiyadan və Belarusdan idmançılar da iştirak edirlər. Ümidvaram, Azərbaycan tennisçiləri də bu çempionatda uğurla çıxış edərək müvəffəqiyyət qazanacaqlar”.

MOK-un vitse-prezidenti gələn il Milli Olimpiya Komitəsi tərəfindən idmanın bir neçə növü üzrə idmançılar, məşqçilər və hakimlər üçün kursların təşkil olunacağını diqqətə çatdırıb. O, tennis üzrə kursların gələn il təşkil olunmasının planlaşdırıldığını vurğulayıb.



Azərbaycan-İtaliya münasibətləri yeni müstəvidə

Azərbaycan Respublikasının xarici siyasətində dünya ölkələri, o cümlədən, Avropa dövlətləri ilə olan əlaqələr də müstəsnaqdır. Azərbaycanın dünyada etibarlı tərəfdaş imicini ölkəmizə beynəlxalq layihələrdə göstərilən etimad, Bakıda keçirilən nəhəng beynəlxalq tədbirlər, yarışlar, Azərbaycan dövlətinin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi təsdiq edir. Dünyada böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını, birmənalı şəkildə göstərmiş olur.

Bu sırada Azərbaycan-İtaliya əlaqələrini də qeyd etməliyik. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ö-



ru kəmərinin üzvüdür. İtaliya TAP layihəsinə böyük dəstək verir. Hazırda ölkəmizdə 50-dən yuxarı İtaliya şirkəti sənaye, tikinti, sığorta və nəqliyyat sahələrində çalışır. Regionda həyata keçirilən enerji layihələri, eləcə də, "Cənub Qaz Dəhlizi"nin Avropanın enerji təhlükəsizliyini təmin edən böyük regional layihələrdən biridir.

Azərbaycan Respublikasına İtaliya Respublikasının prezidenti Sergio Mattarellanın rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının prezidenti Sergio Mattarellanın iştirakı ilə "Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politeknik Universiteti arasında Anlaşma Memorandumu", "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu" imzalanıb. Daha sonra "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təba-



tən müddətdə iki dövlət arasında ikitərəfli münasibətlərin - həm iqtisadi, həm də siyasi baxımdan mövcudluğu bu əlaqələrin daha da sıxlaşmasına əsas verir. Bu günlərdə Azərbaycana İtaliya Respublikasının prezidenti Sergio Mattarellanın rəsmi səfəri ölkələr arasında qarşılıqlı münasibətin yüksək səviyyədə olduğunu daha bir təzahürüdür.

Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Aparılan müzakirələr, imzalanmış önəmli müqavilələr Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına təkan verib. Azərbaycan Prezidenti İl-

ham Əliyevin 2005-ci və 2008-ci illərdə İtaliyaya rəsmi səfərləri, o cümlədən, İtaliyanın sabiq Baş naziri Enriko Lettanın Azərbaycana səfəri qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə geniş imkanlar açmış oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı iki ölkə arasında imzalanan bir neçə sənəd də "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Saziş", "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədə-

ni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və s. iki ölkə arasındakı hüquqi bəzən müəhləmləndirməklə bərabər, əlaqələrin ayrı-ayrı sahələr üzrə inkişafına xidmət göstərüb. Bu əlaqələr, bir daha göstərir ki, Azərbaycan-İtaliya münasibətlərinin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq telləri daim genişlənir. İki ölkə arasındakı yüksək siyasi dialoq əlaqələrin daha da şaxələnməsinə və beynəlxalq əhəmiyyətli məsələlərdə tərəfdaşlığa xidmət edir.

Azərbaycanla İtaliya arasında əlaqələrin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri var. Fondun təşəbbüsü ilə Vatikanda və Romada həyata keçirilən layihələr həm İtaliya rəsmiləri, həm də Roma Papası tərəfindən böyük minnət-

darlıq və razılıqla qarşılanıb. "Mercati di Traiano" Muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətləri müstəsnaqdır.

Azərbaycan İtaliya əlaqələrinin mövcudluğunun məntiqi nəticəsi olaraq, ölkələr arasında 40-a yaxın ikitərəfli sənədlər imzalanıb və bu sənədlər ölkələr arasında hüquqi əlaqələri tam tənzimləyir. Azərbaycan ilə İtaliya arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz İtaliyaya yalnız enerji daşıyıcısı deyil, eyni zamanda, Azərbaycan sənayesinin bir çox məhsullarını da ixrac edir. Ölkələr arasında neft və qeyri-neft sektorunda normal münasibətlər qurulub, eyni zamanda, energetika sahəsində işbirliyi çox uğurla inkişaf edir. İtaliya şirkəti də Bakı-Tbilisi-Ceyhan bo-

bəti üzrə Texniki Anlaşma "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə"ni Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədov və İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari imzalayıb.

Keçirilən görüşlər, imzalanan müqavilələr və rəsmi səfərlər Azərbaycan-İtaliya münasibətlərində keyfiyyətə yeni mərhələni təşkil edir. Ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, müxtəlif sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi iki dövlət arasında əlaqələrin daha da güclənəcəyini əminliyi daha da artırır.

Nəzakət ƏLƏDDİNQIZI

Turizmin inkişafı makroiqtisadi sabitliyə təsir göstərir

Azərbaycan milli iqtisadiyyatının strateji istiqaməti sayılan turizm özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkədə dövlət başçısı tərəfindən bu sahəyə ayrılan diqqət turizmin bazasını möhkəmlədir. Bunun nəticəsidir ki, müasir dövrdə Azərbaycan turizmi dünya turizm məkanı ilə açıq rəqabətə hazırdır. Ölkənin artan iqtisadiyyatı, infrastrukturun qurulması, abadlaşma və quruculuq işləri ilə yanaşı, turizm sənayesi üçün rəqabətə dözümlü mütəxəssislərin hazırlanması istiqamətində də əhəmiyyətli addımlar atılıb.

Bununla yanaşı, Azərbaycanın bənzərsiz gözəlliklərə malik məkanları onu turizm ölkəsi olaraq dünyada tanıdıb. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qurulmuş turizm obyektlərində istirahət edərək, buranın təbiətinə valeh olurlar. Bu turizm-istirahət mərkəzləri dağ, çay və meşə zolaqları ilə əhatə olunur. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstə konki meydançası, alpinizm məşğələləri və s. hər bir turisti maraqlandırır. Ölkəmizə səfər edən turistlər buranın adət-ənənələri, milli mətbəxi, mədəniyyət və tarixi, təbiəti ilə bağlı məlumat əldə edir və istirahətləri yüksək səviyyədə təşkil olunur. Son illərin statistikası göstərir ki, öz məzuniyyətini Azərbaycanda keçirmək istəyində olan turistlərin sayında ilbəil artım müşahidə olunur. Onlar ölkəmiz haqqında eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkana gəlməyə can atırlar.

Təkcə bu ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi əsas göstəricidir. Qeyd edək ki, əgər 2014-cü ilə qədər Azərbaycana gələn turistlər, əsasən,



MDB ölkələrindən, Türkiyə və Avropadan idisə, bu gün onun coğrafiyası genişləni. Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İraq, Küveyt və digər ölkələrin vətəndaşları ölkəmizə gəlib. Qeyd olunan müddətdə Körfez ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Statistik rəqəmlərə nəzər salsaq, görürük ki,

ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8 faiz artıb. Beş ayda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,6 faiz artaraq, 42,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,4 faiz artaraq, 367,4 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər

hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik və əmin-amanlıq turizmin də inkişafında önəmli faktorlardan biridir. Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensialı sahə hesab edilir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.

Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının, qeyd etdiyi kimi, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdı: "Mən bunu demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir. Çünki bu, ölkəmizə valyuta gətirir. Bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda, ancaq bank kartları ilə 513 milyon manat pul xərcləmişlər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir".

Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkili-nə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün və əmin-amanlığın qorunmasına çalışırlar. Çünki mühərribələr, münafiqlər və terror

hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik və əmin-amanlıq turizmin də inkişafında önəmli faktorlardan biridir.

Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensialı sahə hesab edilir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.

Azərbaycanda ötən 15 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar, xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində, ölkəyə gələn xarici turistlərin sayında hər il artım qeydə alınıb. Görülən tədbirlər çoxşaxəli və fərqlidir. Bu gün Azərbaycanda turizm bazarı açıq və rəqabətə davamlıdır. Bu sahənin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur.

ZÜMRÜD BAYRAMOVA

Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfərə gələcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfərə gələcək. AZƏRTAC xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iyulun 23-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, səfər çərçivəsində M.Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov arasında təkbətek və geniş tərkibdə görüşlər nəzərdə tutulub. Türkiyəli nazir Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək.



Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıtılmasında gənclərin rolu müzakirə olunub



Gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində müvafiq dövlət orqanları, gənclər təşkilatları, ictimai birliklər tərəfindən hər il mühüm layihələr reallaşdırılır. Qeyd olunan tədbirlər sırasında "Yay məktəbi", yay düşərgələri, gənclərlə birgə turizm layihələrinin həyata keçirilməsi xüsusi yer tutur. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Gənclər Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində "Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıtılmasında gənclərin rolu" mövzusunda keçirilən tədbirdə səsləndirilib. "Yay məktəbi"nin iştirakçılarının da fəallıq göstərdiyi tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Anar Babayev bildirib ki, muxtar respublikanın turizm potensialının tanıtılması ilə bağlı Gənclər Fondunun müvafiq təşkilatlarla birlikdə ötən dövrdə keçirdiyi müxtəlif layihələr muxtar respublikanın turizm imkanlarının təbliği baxımından böyük əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxışında qeyd edib ki, turizmin inkişafı üçün yaradılan şərait muxtar respublikaya üz tutan turistlərin sayının ilbəil artmasına səbəb olub. Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki qrup və səhifələrinə İslam mədəniyyəti abidələri haqqında məlumatlar və fotosəkillər daxil edilir. "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018"-in rəsmi internet səhifəsi və muxtar respublikanın turizm potensialı haqqında məlumatlar Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə, respublikamızda, eləcə də 20-dən çox xarici ölkədə yerləşən tur operatorlara, mehmanxanaların elektron poçt ünvanlarına göndərilir. Tədbir Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx və mövzu ilə bağlı fotolardan ibarət sərgi ilə başa çatıb.

Türkiyənin məşhur qəzeti Azərbaycan ədəbiyyatı barədə məlumat dərc edib

Türkiyənin 400 000 tirajla çap olunan "Sabah" qəzeti iyul ayının Kitab əlavəsində "Azərbaycan kitablarının Türkiyədə yüksəlişi" adlı məlumat dərc edib. SİA-nın məlumatına görə, məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyədə fəaliyyət göstərən "Zəngin Yayıncılıq" şirkətinin birgə əməkdaşlığı ilə "Azərbaycan Kitabının Dünyada Tanıtılması" layihəsi çərçivəsində şirkət tərəfindən 20 ay ərzində 13 ədəbi əsər və 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200 000-ə yaxın oxucuya çatdırılıb. Eyni zamanda məlumatda bildirilir ki, layihənin Türkiyə Respublikasında icrasına məsul olan şirkətin əsas məqsədi Azərbaycan yazarlarını və onların yaratdığı ədəbi-bədii əsərləri Türkiyədə tanımaq və ölkə xalqının tarixi və mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdən ibarətdir. Bunun üçün əsas hədəf 5 il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır. Böyük sayda kitabsevərlər tərəfindən izlənilən "Sabah" qəzetinin Kitab əlavəsi oxuculara kitab seçimində köməklik göstərilməsi və çap olunan yeni nəşrlər barədə məlumat verilməsi məqsədilə ayda bir dəfə çap olunur.



Hikmət Hacıyev: "Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ağdam rayonunun işğalının 25-ci ildönümünü ilə əlaqədar açıqlama yayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı iyulun 23-də keçirilən mətbuat konfransında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı 1993-cü il iyulun 23-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olma-yan Ağdam rayonunun inzibati mərkəzi, Aşağı Qarabağın ən böyük şəhərlərindən biri Ağdam işğal olu- nub.

Təcavüz səbəbindən ümumi ərazisi 1154 kvadratkilometr olan 138 yaşayış məntəqəsindən ibarət Ağdam rayonunun əksər hissəsi zəbt edilib və oranın əhalisi etnik təmizləməyə məruz qalıb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. İşğal nəticəsində 122 yaşayış məntəqəsi, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr və s. talan və məhv edilib. Ağdamın müdafiəsi zamanı döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Ağdamın futbol klubu olan "Qarabağ" isə dünya miqyasında didərgin düşmüş komandaların olduqca nadir misallardan birinə çevrilib. Hazırda 200 min nəfər rayon sakindən 153 min nəfərdən artıq şəxs Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

İşğal edilmiş ərazilərdəki çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv olmağa, zahiri görkəminin süni dəyişdirilməsinə və qanunsuz arxeoloji qazıntılara məruz qalıb. Onların arasında Ağdam şəhərinin yaxınlığında e.ə. II minilliyə aid Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki VI əsrə aid məbəd və XIV əsrə aid türbə ilə daş abidələri, Xaçındərbənd kəndindəki 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu türbəsi, XVIII-XIX əsrlərdəki Qarabağ xanlığının mirası Şahbulaq qalası, xan sülaləsinin imarəti və məqbərələri və s. qeyd oluna bilər. Ağdamda məşhur Çörək Muzeyi darmadağın edilib, Cümə məscidi tövləyə çevrilib. Bu torpaqların əzəli Azərbaycan əhalisi barədə izlərin silinməsi məqsədilə, işğalçılar tərəfindən Ağdam şəhəri adının da belə dəyişdirilməsi Ermənistanın güddüyü məqsədləri açıq-aşkar nümayiş etdirir".

Hikmət Hacıyev bildirib ki, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 sayılı qətnamədə işğalçı qüvvələ-



rin zəbt olunmuş ərazilərdən çıxarılması üzrə təxirəsalınmaz tədbirlər barədə cədvəlin hazırlanması tapşırılıb. Lakin ATƏM-in (hazırda ATƏT) Minsk Konfransının sədri Mario Raffaelinin 1993-cü il 27 iyul tarixli hesabatında qeyd olunduğu kimi, 1993-cü il 22-23 iyul tarixlərində ATƏM-in Minsk Konfransı 9 iştirakçı ölkəsinin bu məqsədlə Romada keçirdiyi iclas zamanı ermənilər, əvvəlcədən Ağdamı işğal etmək niyyətində olmadıqlarını vəd etsələr də, bu addımı atdılar.

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏM-in Minsk qrupunun 9 ölkəsi adından bu "hücum qətiyyətlə pislənmiş", "işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir". 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 sayılı qətnaməni qəbul edib. Orada da "işğalçı qüvvələrin Ağdam rayonu və digər yenidən işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" tələb edildi. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayındı.

"Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin hələ o mərhələdə nizama salınmasına dair siyasi firsətlərdən istifadə etməyə, buna dair yekdilliklə qəbul edilmiş BMT qərarlarının yerinə yetirilməsinə imkan verilməyib və yeni-yeni Azərbaycan ərazilərinin işğalı nəticəsində hazırkı ağır vəziyyət yaradılıb. M.Raffaelinin hesabatında bildirildiyi kimi, "güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir". Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe sayəsində həmin başlıca şərtə əməl olunması münaqişənin bu günədək ni-

zama salınmamış qalmasının əsas səbəbi olaraq qalır.

İşğalçı Ermənistan Cənəvrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir.

Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistemə sosial-iqtisadi və demografik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar açır və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Ağdam, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəxsiz ayrılmaz hüququdur. Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır", - deyir H.Hacıyev vurğulayıb.

Kommunal xidmətlər sektorunda islahatlarla bağlı təkliflər paketi hazırlanacaq

Bu il Azərbaycanda kommunal xidmətlər sektorunda islahatlarla bağlı təkliflər paketi hazırlanacaq və aidiyyəti qaydada təqdim ediləcək. SİA-nın xəbərinə görə, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb. Sənəddə qeyd edilib ki, ötən il kommunal xidmətlər sektorunda məqsədli fondun yaradılması ilə bağlı araşdırma aparılıb və təkliflər müvafiq qurumlara təqdim olunub. Hesabatda bildirilib ki, 2018-2020-ci illər ərzində "ASAN kommunal" mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi və mərkəzlərdə göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməli.

“The Jerusalem Post”: “NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər”

NATO və Avropa İttifaqı (Aİ) Azərbaycanın modernləşməsi prosesinə öz töhfələrini verməlidirlər. Trend-in məlumatına görə, bu barədə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin “Cəmiyyətlər üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutun “The Jerusalem Post” nəşrində dərc edilən məqaləsində deyilir.

A.Qut yazır ki, Aİ və NATO ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir: “Avropa İttifaqı və NATO ilə əməkdaşlıq şübhəsiz ki, Azərbaycana bir çox məqsədlərə çatmaqda kömək edə bilər. Buna görə də Bakı bu təşkilatlara daxil olan ölkələrlə ikitərəfli münasibətlərin inkişafına maraq göstərir”.

Onun sözlərinə görə, Azərbaycan



can və Aİ arasında əməkdaşlığın səmərəliliyə, bərabər tərəfdaşlığa, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanması həyati əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə nəinki tədarük marşrutlarının şaxələndirilməsi ilə, eləcə də ən əsası bu tədarükün şaxələndirilmiş mənbələrini təqdim etmək yolu ilə töhfə verir:

“Eyni zamanda, Azərbaycan NATO ilə “Sülh naminə tərəfdaşlıq” prinsipləri əsasında ümumi maraqların təmsil olunduğu geniş məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif format və səviyyələrdə keçiri-

lən siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına töhfə, enerji təhlükəsizliyi ikitərəfli müzakirələrin və məsləhətləşmələrin əsas mövzularıdır. Qarşılıqlı anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlığın tərəqqisinə xidmət edir”. Müəllif bildirir ki, “Sülh naminə tərəfdaşlıq” (1996-cı il), “Planlaşdırma və icmal prosesi” (1997) və Fərdi Tərəfdaşlıq Planı (2004) Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının əsas prinsip və məqsədlərini müəyyən edən əsas sənədlərdir: “Azərbaycan İslam dünyasında dünyəvi, tolerant və multikultural dövlət kimi ölkənin bütün sahələrdə modernləşməsini qətiyyətlə həyata keçirir və Aİ ilə NATO-nun güclü və nüfuzlu tərəfdaş qismində bu prosesdə iştirak etmələri və töhfə vermələri mühümdür”.

Dini radikalizmlə mübarizədə ən səmərəli yollardan biri maarifləndirmədir



Milli mənəvi dəyərlərimizin qorunub-saxlanması, dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizm və dini ekstremizm kimi mənfi elementlərlə mübarizədə ən səmərəli yollardan biri maarifləndirmədir. Bu mənada dini icmaların da üzərinə böyük vəzifə və məsuliyyət düşür. Din xadimləri dini radikalizmə, xurafata gətirib çıxaran məsələlərin qarşısını almaqla yanaşı, gənc nəslin milli mənəvi dəyərlərə hörmət və ehtiram ruhunda yetişməsində fəal olmalıdırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 23-də Qaxda öz işinə başlayan “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirədə səsləndirilib.

Heydər Əliyev Mərkəzində keçirilən və iki gün davam edəcək tədbirdə rayon üzrə qeydiyyatdan keçmiş dini icmaların üzvləri, din xadimləri, ağsaqqal və fəal gənclər, müvafiq yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edirlər. Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, rayondakı mövcud dini durum və dini icmaların fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, Qax rayonu Azərbaycanda müxtəlif xalqların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biridir. Hazırda rayonda 28 məscid mövcuddur və onlardan 16-sı fəaliyyət göstərir. Rayon ərazisində DQİDK tərəfindən qeydiyyatdan keçmiş 11 Azərbaycan və 2 gürcü dini icması var.

Ölkəmizdə hər kəsin etiqad azadlığının tam təmin olduğunu, bütün dinlərə məxsus abidələrin təmir və bərpa edildiyini, yenilərin tikildiyini vurğulayan Musa Şəkiliyev bildirib ki, Dövlət Komitəsinin keçirdiyi bu cür tədbirlər cəmiyyətdə dini bilgilərin artırılması və dini radikalizmlə mübarizə metodlarının təhlili baxımından çox əhəmiyyətlidir. Respublikada qəbul olunan qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin etməklə yanaşı, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır. Ancaq, əfsuslar olsun ki, son vaxtlar yeni qeyri-ənənəvi, radikal dini cərəyanlar peyda olub. Bu cərəyanların təsiri altına düşən vətəndaşların başqa ölkələrdə din adı altında müharibələrdə iştirak etməsi faktı var və bu, hamını narahat edir. Sevindirici hal odur ki, son illər belə hallar müşahidə edilmir və bunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə işlərinin böyük rolu var.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsas qoyulan dövlət-din münasibətlərindən danışdı. Qeyd edib ki, dünyanın bir çox ölkəsinin əziyyət çəkdiyi dini ekstremizmin Azərbaycana ayaq açmasına imkan vermək olmaz. Çünki təcrübə göstərir ki, müasir dövrdə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır. Ötən əsrin 90-cı illərində bizi milli kimliyimizə görə bölməyə çalışan maraqlı dairələrin, beynəlxalq güclərin cavabını xalqımız Ulu Öndərin müdrikliklə əsasını qoyduğu Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməklə verdi.

Komitə rəsmisi deyib ki, Ulu Öndər milli mənəvi dəyərlərimizə hər zaman həssaslıqla yanaşır və gələcək nəsillərin məhz bu dəyərlər əsasında, vətənpərvərlik ruhunda yetişdirilməsinə çalışırdı. Sevindirici haldır ki, bu gün dahi rəhbərin ideyaları Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğunlaşdırılmaqla həyata keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin Qax bölgəsi üzrə qazısı Novruz Sadıqov çıxışında dövlətin müvafiq strukturlarının, həmçinin dindarların apardıqları məqsədyönlü iş nəticəsində son illər rayonda radikal qruplaşmalara qoşulanların sayının kəskin azaldığını, radikal düşüncəli insanların bölgədəki fəaliyyətlərinin son dərəcə zəiflədiyini diqqətə çatdırıb. Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

“Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Milli Məclisin deputatı Səhibə Qafarova deyib.

Dövlətimizin xarici siyasətində Fransa ilə qarşılıqlı-faydalı əməkdaşlığın xüsusi yer tutduğunu deyən işçi qrupunun üzvü söyləyib ki, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əlaqələrin inkişafına impuls verəcək: “Azərbaycan dövlətinin xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarlar öndə dayanır. Bu amillər isə regional və global inkişafa, sabitliyə, təhlükəsizliyə böyük töhfədir. Azərbaycan

“Prezidentin Fransaya səfəri ölkələr arasında əlaqələrin inkişafına impuls verəcək”

Prezidenti İlham Əliyevin bugünlərdə Fransaya səfəri də məhz bu baxımdan böyük əhəmiyyət daşıyır”.

Azərbaycan-Fransa münasibətlərinin inkişafının bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşdığını dilə gətirən deputat söyləyib ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir: “Xüsusilə də dövlət başçıların görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri mühüm önəm kəsb edir. Səfər zamanı dövlət başçıları



arasında keçirilən görüş və aparılan müzakirələr Azərbaycanla Fransa arasında əlaqələrin inkişafı baxımından xüsusi qeyd olunmalıdır. Eləcə də, Prezident İlham Əliyevin səfər zamanı keçirdiyi digər görüşlər və imzalanan sənədlər hər iki ölkənin gələcəkdə münasibətlərinin daha da genişlənməsinə xidmət edir”.

AMEA-da Strateji Elmi Tədqiqatlar Mərkəzi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə bir sıra strateji əhəmiyyət kəsb edən hərbi-mülki və müdafiə xarakterli layihələrin həyata keçirilməsini daha da genişləndirmək məqsədilə Strateji Elmi Tədqiqatlar Mərkəzi yaradılıb. AMEA-dan AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyətinin nəzdində yaradılan bu mərkəz işlər idarəsinin strukturundakı elmi-tədqiqat laboratoriyalarının, həmçinin təcrübi-konstruktor sektorunun ştat vahidləri hesabına fəaliyyət göstərəcək.



“Vikipediya”da Xalq Artisti Rəsim Balayevin 70 illik yubileyi ilə bağlı dörd dildə məqalə yerləşdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Rəsim Balayevin anadan olmasının 70 illiyi ilə bağlı sənətkar haqqında Azərbaycan dilində “Vikipediya”dakı məlumat dörd dilə çevrilib. Kitabxanadan AZƏRTAC-a bildirlər ki, MEK-in sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ərəb, fars, gürcü, türk dillərində olan “Vikipediya”larda R.Balayev haqqında məqalələr yaradılıb. Məqalələr gürcü dilində araşdırmaçı Mehman İbrahimov, ərəb və fars dillərində tərcüməçi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.

Qəzet baş redaktorları “Media Klubu”nun iddiasına cavab verdilər

Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Amma təəssüf ki, “Media Klubu” adlı qurum və onun təmsilçiləri, xüsusilə Elçin Şıxlı, Arif Əliyev dövlətin çap mediasına ayırdığı maddi yardıma ehtiyacın olmadığını, hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia edirlər.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:



Bütövlükdə, medianın təəssübünü çəkən, media haqqında danışan insanlar heç vaxt çap mediasının bağlanması məsələsini gündəmə gətirmək və hətta bu, problem olsa da belə, buna çevirməməlidirlər. Çünki çap mediası ənənəvi medianın, klassik medianın təməlini təşkil edir. Ənənəvi media məqsədli bir yoldur, hər bir jurnalistin keçməyi və formalaşacağı böyük bir universitetdir. Ona görə də, bu kimi məsələlərə korporativ müstəvisindən yanaşılması təəssüf doğurur. Əvvəla, uğursuz adamların özləri hər şeyi uğursuz görürlər. Çünki bu adamlar hazırkı dövrə qədər göstərdikləri fəaliyyətlərini faktiki olaraq, heç bir müstəvidə təsdiq etməyi bacarmayıblar. Yeni özləri proseslərdən kənarda qalıblar və hal-hazırda onların Azərbaycanın ictimai rəyində təsir etmək imkanları yoxdur. Birinci növbədə, onlar öz fəaliyyətlərini nəzərdən keçirsinlər və nəzərə alsınlar ki, haradan-haraya gəliblər, düşükləri hazırkı acınacaqlı durumun səbəbləri nədən ibarətdir.

Digər bir amil, dövlət ənənəvi mediaya dəstək verir və dünyanın hər yerində belədir. Əgər Azərbaycan dövləti çap mediasının qorunması istiqamətində də fəaliyyət göstərsə, onu dəstəkləyirsə, müdafiə edirsə, buna yalnız sevinmək lazımdır. Onların da həmkarları hesab edilən jurnalistlərin sosial-məişət həyatlarının yaxşılaşdırılması istiqamətdə dövlət addımlar atırsa, bu, ancaq

alqışlanmalıdır. Yeni sağlam, normal düşüncəli adam, mənim qənaətimcə, məhz belə düşündür. Bir qrup adamlar ki, öz korporativ, şəxsi maraqlarını güdürlərsə, Azərbaycanın dövlətçilik maraqlarına, ictimai maraqlarına, ümumiyyətlə, hər şeyə, hətta mediaya zərbə vurmağa, onun adına ləkə vurmağa çalışırlarsa, onlar bütün bunları dərk edə bilmək gücündə, bacarığında və imkanlarında deyillər. Necə olur ki, bu insanlar uzun illər boyu uğursuz klubda, əslində, adını da düzgün qoyublar və bir klubdan o tərəfə gedən də deyillər və xarici donor təşkilatlardan 100 minlərlə, hətta milyonlarla dollar məbləğində vəsaitlər alıblar. Çox maraqlıdır, bu vəsaitlər hara gedib, hansı məqsədlərə xərclənib? Niyə bu vəsaitlərin müqabilində onlar ortaya bir iş qoymağı bacarmayıblar? Necə olur ki, Sorosun ayırdığı vəsaitlər şirin olur, yaxşı olur, ancaq Azərbaycan dövləti həmin vəsaitləri ayıranda, özü də milli mətbuatımızın 143-cü ildönümü ərəfəsində “neqativ amillər” ortaya çıxır? Bütün bunlardan fərqli olaraq, Azərbaycan dövləti eyni zamanda sosial dövlətdir və öz vətəndaşını qoruyur, onun mediasını qoruyur, onu kənar təsirlərdən xilas edir. Düşünürəm ki, Soros Fondu kimi təşkilatlardan yararlanan insanlardan fərqli mövqe gözləməyə dəyməz, ona görə də, belələrinin hər hansı bir iddiaları ətrafında danışmağa da ehtiyac yoxdur. Onlar sözügedən fəaliyyətləri ilə özlərini ifşa etmiş adamlardır.

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas:



-Azərbaycan dövləti hər zaman mediaya öz diqqət və qayğısını göstərmiş və bu faktor ənənə şəklini alıb. Dövlətin ayırdığı vəsaitlər, eyni zamanda, çap mediasının inkişafı, ayaqda qalması üçün çox əhəmiyyətli rol oynayır. “Media Klubu” kimi bir qurumun bu və ya digər şəkildə belli iddialarla çıxış etmələri heç bir məntiqə sığmayan bir olaydır. Maraqlısı da budur ki, bu gün orada olanların özləri zamanında dövlətdən maliyyə yardımları alıblar. İndi necə olur ki, dövlətin ölkə mətbuatına göstərdiyi ənənəvi qayğısı bunları narahat etməyə başlayıb? Hesab edirəm ki, Azərbaycan ictimai rəyi bu cür məsələləri ciddi qəbul etmir və tarixi mətbuatımıza, qəzetçiliyə qarşı çıxış edənlərin dediklərini hiddətlə qarşılayır. Bu klubun təmsilçilərinin müxtəlif xarici qurumlardan aldıkları maddi vəsaitlərin hara və necə xərclənməsi barədə

heç nə danışmayanlar, dövlətin yazılı mediaya verdiyi dəstəyi baltalamaqla, düşməni dəyirmanına su tökməyə cəhd edirlər. Ancaq onlar aldıkları sifarişlərini heç vaxt yerinə yetirə bilməyəcəklər. Çünki Azərbaycan mediasının əhəmiyyətli hissəsi, məhz dövlət maraqlarının yanındadır. Ona görə də, belələri hər dəfə bənzər çıxışlar etdikləri zaman öz qaranlıq fəaliyyətlərini üzə çıxarmış olurlar.


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırli:



-Əslində, dövlətin mediaya, eləcə də, çap mediasına ayırdığı növbəti maliyyə yardımı, həm də, çap mediasının dayandırılması ətrafında edilən çağırışlar, ümumiyyətlə, klassik medianın ənənələrinə qarşı deyilən fikirləri, əlbəttə ki, qəbul edilməz hesab edirəm. Yeni doğru yanaşma kimi qəbul etmirəm. Azərbaycan dünyanın kiçik bir hissəsidir və dünyada baş verən media prosesləri, şübhəsiz ki, Azərbaycana da təsir edir. Dünyada bu gün klassik media və çap media dəyərləri qorunursa, Azərbaycanda nəyə görə qorunmamalıdır?

İkinci bir tərəfdən, çap mediasının özəliyi ondan ibarətdir ki, bu yeni və müasir medianın sütunudur. Bu sütunu götürmək ətrafında çağırışlar edənlər anlamalıdırlar ki, belə olarsa, ölkədə uğursuz bir media sistemi yaranar. Hər halda, hesab edirəm ki, bu cür yanaşmalar doğru deyil, məqbul qarşılaşma bilməz, ümumiyyətlə, qəbul olunmazdır.

“Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov:



-Bu kimi iddiaların heç bir əsası yoxdur. Belə ki, bu gün “Media Klubu”nda olanlar da keçmişdə qalan insanlardır. Ümumiyyətlə,

mən belə fikirləşirəm ki, dövlətin mediaya maddi dəstəyi, eləcə də, çap mediasının mövcudluğu zəruridir və vacibdir. Çünki dövlət özü bu kimi medianın ayaqda qalmasına, inkişaf etməsində maraqlıdır. Çap mediası olmasa, digər media sahələri ayaqda dura bilməz. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Cənabları bu ənənəni yaradıb və davam etdirir.

Qarşı tərəfin iddiaları isə sanki Azərbaycan mediasının düşmənləridirlər, halbuki oradakılar da çap mediasından çıxmış insanlardır. Düşünürəm ki, onlar müəyyən sifarişlər əsasında suyu bulandıрмаğa çalışırlar və bulanıq suda kimlərinse havası altında oynamaq istəyirlər. İllah da ki, Azərbaycan mətbuatının növbəti ildönümü ərəfəsində onların bu cəhdlərinin heç bir faydası yoxdur. Sağlam düşüncəli insanlar, oxucu kütləsi, ümumiyyətlə, belə iddiaları ciddi olaraq qəbul etmir və etməyəcək.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz:



-Azərbaycan Prezidenti İlham Əliyevin qəzetlərə bir dəfəlik yardımının ayrılması ilə bağlı imzaladığı Sərəncama narazılıq edənlər də vaxtilə yardım alıb və onlar gündəlik çıxan qəzetlərinin xərclərinin nə qədər olduğunu və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan ayrılan pulun qəzetlərin tam xərcini ödəmədiyini yaxşı bilirlər.

Gündəlik çıxan çap qəzetlərinin daim yenilənməyə, maddi-texniki bazaların möhkəmləndirilməsinə ehtiyacı var. Bu baxımdan, səslənən fikirlər “məna çatdırırsa, qoy bunun əleyhinə gedim” prinsipi ilə deyilməsini düzgün hesab etmirəm. Çünki həmin şəxslər də media işçiləridirlər. Düşünürəm ki, narazı olanların sırasında vaxtilə dövlət başçısının yardımını alanlar bu cür vəsaitlərlə gündəmdə qalmaq istəyirlər. Onlar özlərini “ədalətli” mövqe tutduqlarını göstərməyə çalışırlar.

Yay mövsümü olduğu üçün çap mediasının satışı, faktiki olaraq, 2 ay müddətində dayanır. Amma buna baxmayaraq, hər gün qəzetlər çap olunmalı və gündəmdə olmalıdırlar. Bu baxımdan, dövlət başçısı tərəfindən qəzetlərə yardımla bağlı Sərəncamına narazılıq edənlərin mövqeyini haqsız hesab edirəm.

Rövşən NURƏDDİNOĞLU

“Azərbaycanın Avropa Birliyinə, Avropa Şurasına daxil olan ölkələrin hər biri ilə demək olar ki, ikitərəfli əməkdaşlıq haqqında sazişi var. Təbii ki, bu çox yüksək qiymətləndirilir və ölkələrimiz arasında əlaqələrin inkişaf etməsi baxımından böyük önəmi var. Həmçinin beynəlxalq təşkilatlar formatında da əməkdaşlıq olunur”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli: “Fransa Avropanın aparıcı dövlətlərindən biridir”

Onun sözlərinə görə, bu gün Azərbaycan reallaşdırdığı layihələrlə öz inkişafını təkcə ölkə çərçivəsində deyil, həm də bütün regiona, dünyaya təsir edəcək layihələrlə imza atır: “Bu, həm enerji, nəqliyyat, həm də ümumilikdə dünyanın təhlükəsizliyi ilə bağlı digər layihələrdir. Bu baxımdan, dünyanın aparıcı dövlətləri, o cümlədən Böyük Səkkizliyə daxil olan ölkələrin hər biri Azərbaycanla ümumi beynəlxalq təşkilatlar formatın-

dan əlavə, həm də ikitərəfli əməkdaşlığa böyük önəm verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya səfərini də bu mənada əhəmiyyətli hesab edirəm. Fransa Avropanın aparıcı dövlətlərindən biridir, həm də dünyanın global səkkiz dövlətindən biridir. Bu baxımdan Azərbaycanla ikitərəfli formatda əməkdaşlıq olunması həm Fransa, həm də Azərbaycan üçün önəmlidir. Bu, həm də dünyanın siyasi




mənzərəsinə təsir edən əməkdaşlıqdır. Hesab edirəm ki, Azərbaycan artıq bu statusu qazanmaqla böyük nailiyyətləri əldə etmiş olub”.

“Mixaylo” təxəllüslü əfsanəvi qəhrəman

*Dövlət başçısının Sərəncamı ilə Mehdi Hüseynzadənin
anadan olmasının 100-cü ildönümü qeyd olunacaq*

Coxəsrlık tarixində Azərbaycanın qəhrəmanlıq səhifəsini yazan igid, ərən oğullarımız olmuş və onların hər birinin qanına hopan vətənpərvərlik ən yüksək adın - milli qəhrəman, şəhid kimi məfhumların soyadlarının, isimlərinin qarşısında yazılmasına səbəb olub. Düşmənlə üz-üzə qalarkən böyük qəlblərdə vətən sevgisindən, torpaq müqəddəsliyindən başqa bir hissə yaşanmayıb. Ən böyük hissələrini Ana torpaq uğrunda can fəda etməklə ifadə ediblər.

Heç kəsın torpağına göz dikməyən xalqımızın övladları doğma yurdunu, doğma torpağını qorumuş, əsr-əsr, qərinə-qərinə igid ərler meydana çıxmış, Azərbaycana, qəhrəmanlar diyarı kimi tanınan torpağıımıza ucalıq getirmişlər. Azərbaycan belə oğulları hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı ilə ərhatə olunub, yüksək adlara layıq görülmüş, keçdikləri ərhat və döyüş yolu yetişən nəsillərə nümunə olaraq ərz olunur. Tarixin müxtəlif dövnamlərində, ərəcə də, son dövrlərin zorla cəlb edildiyimiz torpaq savaşında Vətən uğrunda tərəddüd etmədən ərhatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri, məhz igid babalarımızın, qeyrətli nənələrimizin döyüş şöhrətinin bariz təəcəssümüdür. Bu savaşı göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdır və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur. Qəhrəmanlıq bizə tariximizin dərinliklərindən gəlir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cəmşid Naxçıvanski, Həzi Aslanov və adını sadalamadığımız neçə-neçə igid oğullarımızın şəxsi nümunəsi bir daha təsdiqləyir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Belə oğullar sırasında Mehdi Hüseynzadənin də adı var. Vətənpərvərlik kimi ən ali dəyəri özündə yaşıdan Mehdi Hüseynzadə keçdiyi döyüş yolu ilə Vətəninə göz bəbəyi kimi qorumağa hər an hazır olan igid övlad olduğunu sübuta yetirdi. Bıldiyimiz kimi, 2018-ci ilin dekabr ayında Azərbaycan xalqının qəhrəman oğul, ikinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğul Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasının məqsədi ilə Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı vətən yolunda can fəda etmiş oğulların zaman-zaman yaşadıklarını və unudulmadıklarını bir daha göstərmiş oldu. Sərəncama əsasən, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini



nəzərə alaraq, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi birlikdə tədbirlər planını hazırlayıb həyata keçirəcəklər. Xatırladaq ki, M.Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır.

Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər oğullardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. 1937-ci ildə Leningradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

1941-ci ilin avqustunda orduya çağırılıb, Tifis Hərbi Piyada Məktəbini bitirdikdən sonra cəbhəyə yola-nıb. Minomyot təqimının koman-diri kimi Stalinqrad döyüşündə iş-tirak edib, Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır ya-ralanıb və almanlara əsir düşüb. Almaniyyaya göndərilən Mehdi Ber-lində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrə-nib.

1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsərlərindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb. Hitlerçi zabıt forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəz gəzib, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayıb. Onun əməliyyatları nəticəsində minlərlə faşist məhv edilib, onlarla dəmir və şose yolu körpüsü, çoxlu faşist avtomasını sıradan çıxarılib.

Partizan hərəkatının lideri, "Mıxaylo" təxəllüsü ilə tanınan Mehdi hıtlərlə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanmışdır. 1944-cü ilin payızında M.Hüseynzadənin başçılığı ilə bir qrup partizanın İtaliyanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində, 700 hərbi əsir, o cümlədən, 147 sovet əsgər və zabiti azad edilmişdir. Mehdi keçmiş Yuqoslaviya Xalq Azadlıq

Ordusu 31-ci diviziyasının qərar-
gahı yanında xüsusi kəşfiyyat gru-
pu yaratmış və onun başçısı ol-
muşdur. Faşistlər "Mixaylo"nu ələ
keçirən, yaxud öldürən adama 400
min lirə mükafat təyin etmişdilər.
Növbəti tapşırığı yerinə yetirib ge-
ri qayıdarkən, faşistlərlə üz-üzə
gəlmiş əfsanəvi qəhrəman qeyri-
bərabər döyüşdə xeyli düşməni
məhv etmiş və ələ keçməmək
üçün son gülləsini özünə vurmuş-
dur. Əvvəl Vitovlə, sonra isə Çepo-
vani kəndində dəfn olunmuşdur.

Mehdi uşaqlıqdan qeyri-adi istedadı ilə çoxlarını heyran edirdi. O, bacarıqlı üzgüçü, istedadlı rəssam idi. Mehдинin təhsil aldığı 19 nömrəli məktəbin direktoru yazıçı S.S.Axundov, ilk müəllimi isə məşhur bəstəkar S.Rüstəmov olmuşdur. Onda vətənə, xalqa, torpağa, millətə dərin sevgi hisslərini, məhz bu böyük şəxsiyyətlər formalaşdırmışlar.

Bu gün məşhur azərbaycanlı qəhrəmanın adını daşıyan məktəb fəaliyyət göstərir, bundan başqa, qəşəbə, küçə və bir gəmi onun adındadır. 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Qələbə meydanında unudulmaz qəhrəmanın heykəli qoyulmuş, haqqında kitablar, o cümlədən, tanınmış yazıçılar Həsən Seyidbəyli və İmran Qasımov onun qəhrəmanlıqlarını əks etdirən "Uzaq sahillərdə" povestini yazmış və 1957-ci ildə eyniadlı film çəkilməmişdir.

1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı razılaşdırılmaya əsasən, 2007-ci ildə M.Hüseynzadənin abidəsi açılmışdır.

Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

ZÜMRÜD

DSX tərəfindən 78560 ədəd, ümumi çəkisi 1960 kiloqram xaş-xaş kolu aşkar edilib



Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolların yabarı halda bitdiyi sahə aşkar olunubdur. 2018-ci ilin 19 iyun tarixində Lerik rayonunun Orand və Hildərə kəndlərində aqrotexniki qulluq olunmamış 1960 kiloqram xaş-xaş kolunun yabarı halda bitdiyi sahə aşkar olunubdur.

Qeyd olunan xaş-xaş kolları yerli icra nümayəndəliyi, Lerik rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq, akt tərtib olunmuş və yandırılma yolu ilə məhv edilmişdir.

Azərbaycanda bərpaolunan enerji potensialının ən böyük olduğu regionlar müəyyən edilib

Azərbaycanda bərpaolunan enerji potensialının ən böyük olduğu regionlar müəyyən edilib. AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyətinə dair 2017-ci il üzrə monitoring və qiymətləndirmə hesabatında deyilir.

Bildirilir ki, ölkənin alternativ və bərpaolunan enerji potensialı qiymətləndirilərək, enerji potensialının ən böyük olduğu regionlar müəyyən edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi enerji potensialını ümumilikdə 5540 meqavat olmaqla, müxtəlif alternativ enerji növləri üzrə qiymətləndirir və geniş hesabat hazırlayıb. Bərpaolunan enerji qurğularının ən uyğun formalarının və yerlərinin seçilməsinə dair qərar vermək məqsədilə maliyyə və mənfəət-zərər təhlilləri aparılıb. Aparılmış təhlil və əsaslandırılmalarda mövcud elektrik enerjisi tarifləri ilə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının investorlar üçün mənfəətli olub-olmadığı əks etdirilir. Bərpaolunan enerji mənbələri stansiyalarının tikintisinə dair xarici şirkətlərin təqdim etdikləri texniki-iqtisadi əsaslandırılma stansiyaların mənfəətlə işləməsi şərtləri açıqlanıb. ABOEM xətti ilə 2018-2020-ci illərdə gücü 420 meqavat nəzərdə tutulan stansiyaların tikiləcəyi ərazilər, güclər, qoyulacaq investisiya məbləği və tələb olunan digər məlumatlar müəyyənləşdirilib.

Zəif nəticə göstərən müəllimlər ödənişli hazırlığa cəlb olunur?



Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərən namizədlərin, eləcə də müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatlara münasibət bildirib. SİA-nın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin, eləcə də müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatların heç bir əsasın olmadığını deyib. Onun sözlərinə görə, hazırda dövlət sifarişində əsasında regionlarda 4 fənnin (Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya, informatika) məzmunu üzrə 120 akademik saatlıq ixtisasartırma təlimlərinə start verilib: "Təlimlər dekabr ayında davam edəcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPIİ) bu prosesin monitorinqini və yekun qiymətləndirməsini təşkil edən qurum kimi fəaliyyət göstərir". C.Valehov TİPIİ-də ödənişli əsaslarla təqdim edilən proqramların bu işə heç bir aidiyyətinin olmadığını da əlavə edib: "Ödənişli təlimlərə müəllimlər könüllü qoşulurlar. Məsələn, "Həyat bilgisinin tədrisi metodikası" proqramı müəllimlərin çoxsaylı müraciətlərinə əsasən hazırlanıb və uqurla həyata keçirilir".

Nailə Məhərrəmovə

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

Milli Mətbuat Günü münasibətilə “Nar” mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil etdi. 32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirildi. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunurdu.

“Nar” mətbuat xidmətinin rəhbəri Əziz Axundov təbdirə çıxış edərək media nümayəndələrini bayram münasibətilə təbrik etdi. Ə. Axundov hər zaman “Nar”-ın nailiyyətlərini işıqlandırdıqlarına görə media orqanları ilə əlaqələri xüsusi diqqət yetirdiyini bildirdi. 2 sənəferdən ibarət, 12 komanda iştirak etdi. “Molla Nəsrə”-yə, 1-ci, 2-ci və 3-cü yerləri tutdular. Qalib komanda



Həştərxan Dövlət Universitetinin nümayəndələri BSU-da olublar

Rusiya Federasiyası Həştərxan Dövlət Universitetinin strateji inkişaf üzrə prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya, həmin universitetin Avrasiya və Şərq Departamentinin direktoru, siyasi elmlər doktoru, professor Rafik Usmanov Bakı Slavyan Universitetində olublar.

BSU-dan qəzetimizə bildirilib ki, qonaqları tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qəbul edərək, onlara universitetin tarixi, keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, BSU-nun Rusiyanın bir çox universitetləri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə Moskva və Sankt-Peterburq Tədris-Mədəniyyət mərkəzlərinin



fəaliyyət göstərdiyini bildirib. Rusiya Federasiyasının prezidenti V.V.Putin-in bu universitetin fəxri professoru olduğunu vurğulayan prorektor qonaqlara Türk-Slavyan Əlaqələri və Tərcümə Problemləri Elmi-tədqiqat laboratoriyalarının işi barədə də məlumat verib. O, rus dilinin və rus ədəbiyyatının Azərbaycanda bu gün də xüsusi həvəslə öyrənildiyini və Bakı Slavyan Universitetinin bu işdə baza rolunu oynadığını bildirib.



Həştərxan Dövlət Universitetinin birinci prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya da, öz növbəsində, HDU haqqında məlumat verərək, bu il çalışdıqları universitetin 100 illiyinin qeyd ediləcəyini bildirib. O, Həştərxan vilayətinin, o cümlədən, Həştərxan Dövlət Universitetinin bütün zamanlarda Azərbaycanla sıx əlaqələrə malik olduğunu qeyd edib. E.Polyanskaya hazırda universitetdə 200-ə qədər azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. Bundan əlavə, o, HDU-nun Həştərxanda fəaliyyət göstərən Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq etdiyini, bir çox layihələrə birgə imza atdıqlarını qeyd edib. Universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin təşkili üçün otaq ayrıldığını və bu işin Bakı Slavyan Universitetinin dəstəyi ilə həyata keçiriləcəyinə ümid etdiyini vurğulayıb. O, Bakıda da Həştərxan Dövlət Universiteti mərkəzinin yaradılması ilə bağlı intensiv işlərin getdiyini bildirib.

Daha sonra tərəflər gələcək əməkdaşlığın vacib istiqamətlərini müzakirə ediblər. Bura ya tələbə mübadiləsinin reallaşdırılması, birgə elmi layihələrin həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ezamiyyəti məsələləri, elmi jurnalların və nəşrlərin birgə nəşri və s. daxil edilib.

Qonaqlar daha sonra Rusiya Tədris-Mədəniyyət Mərkəzinə, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinə, Heydər Əliyev Tədris Mərkəzinə və Muzeyə baş çəkmiş, mərkəzlərin fəaliyyəti ilə tanış olmuşlar. Sonda 2013-cü ildə imzalanmış universitetlərarası müqavilənin yenilənməsi qərara alınıb.

Bakı Slavyan Universitetinin prorektoru, professor Telman Cəfərov qonaqlara "Ümidləri doğruldun universitet" və "Ən yeni Azərbaycan ədəbiyyatı" antologiyası kitablarını hədiyyə verib.

ZÜMRÜD

Qələbələr partiyası

YAP Ağstafa rayon təşkilatının yaranmasının 25 illik yubileyi ilə bağlı tədbir keçirilib

Dünən YAP Ağstafa rayon təşkilatının yaranmasının 25 illik yubileyi və YAP Mərkəzi Aparatında keçirilmiş ümumrespublika müşavirəsində müzakirə olunmuş məsələlərə dair geniş tərkibli iclası keçirilib. İclası giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq YAP-ın yaranmasından, keçdiyi şərəfli, qürurverici tarixindən, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətdən bu siyasətin ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin düzgün və məqsədyönlü şəkildə aparması nəticəsində Azərbaycanın qazandığı nailiyyətlərdən danışdı.



Təşkilat sədri bildirib ki, Ulu Öndərimizin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvanda yaradıldıqdan sonra bu partiyanın ölkəmizin hər yerində yerli şöbələri yaranmağa başladı: "23 iyul 1993-cü ildə YAP Ağstafa rayon təşkilatının təsis konfransı keçirilmişdir. Bu gün YAP Ağstafa rayon təşkilatının yaranmasının 25 ili tamam olur. Sıralarında 5900-dən çox üzvü birləşdirən rayon təşkilatı 25 il ərzində rayonun ictimai-siyasi həyatında, xüsusən, mədəni-kütləvi tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir".

Təşkilat sədri çıxışında bəzi məkrli qüvvələrin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq üçün təxribatlar törətmələrinə də münasibət bildirib. Qeyd edib ki, xalq-dövlət birliyi pozucu qüvvələrin öz bəd niyyətlərinin həyata keçirilməsinə imkan verməyəcək: "İqtidarla xalqın həmrəyliyi, bir-birinə sıx bağlılığı sayəsində bu gün Azərbaycan vətəndaşlarının rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasına çevrilib. Bu sabitliyi pozmağa cəhdlər indiyə kimi də olub, bunu törətmək istəyənlər həmişə uğursuzluğa düçar olublar. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Belə təxribatların heç bir səmərəsi olmayacaq və Azərbaycan xalqı bundan sonra da rahat və təhlükəsiz şəraitdə yaşayacaq".

Tədbirdə iştirak edən veteran partiyaçılarından Yaqub İsmayılov, Qalib Cəfərov, Səlim Novruzov, Ağstafa rayon ağsaqqallar şurasının sədri Firdovsi Heydərlı ayrı-ayrılıqda çıxış edərək, rayon təşkilatının yaranma tarixindən, bəzi pozucu qrupların məkrli əməllərindən danışdı, xalqın dövlətimizin, dövlətçiliyimizin yanında olduğunu və Prezident İlham Əliyevə sadiq qaldıqlarını bildirdilər.

ZÜMRÜD

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, iyulun 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqa töhfə kimi" adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanınması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də, artıq ənənəyə çevrilən, mütəmadi olaraq, ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir. 2018-ci ilin yaz semestrində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrə qatılacağı VII Bey-

VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayır



nəlxalq Multikulturalizm Yay Məktəbi iyulun 29-dan avqustun 9-dək Bakı şəhəri ilə yanaşı Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərəcək.

VII Beynəlxalq Multikulturalizm Yay Məktəbində Azərbaycan və Gürcüstan, Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxıstan, Rusiya, Rumıniya, Almaniya, Belarus, Xorvatiya, Bolqarıstan, Kolumbiya, Ekvador, İndoneziya, Serbiya, Portuqaliya, Slovakiya, Tacikistan, Monteneqro, Çex, Ukrayna, İtaliya, Türkiyə, Fələstin,

Meksika, Çin və Estoniya kimi ölkələrin aparıcı universitetlərindən 35 tələbənin iştirak edəcəyi gözlənilir.

Yay məktəbinin iştirakçılarna Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək. Yay məktəbi müddətində iştirakçıların BBMM-in Hima-yəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Məclətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən diploma-

tik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşü planlaşdırılır.

Tələbələrin Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, Qobustana, Atəşgaha, İçərişəhərə, Oğuzda Yuxarı və Aşağı məhəllə sınaqoqlarına, Xalxal meşəsinə, Şəkiddə Karvansaray və Xan Sarayı Kompleksinə, Qəbələdə udlərin yaşadığı Nic qəsəbəsinə, Alban-udi xristian kilsəsinə, "Tufandağ" Yay-Qış Turizm İstirahət Kompleksinə, İsmayıllı rayonunda malakanların yaşadığı İvanovka kəndinə səfərləri də nəzərdə tutulub.

Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin təmsilində ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2018" beynəlxalq müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" və "Mahaçkala" kiçik artilleriya gəmiləri, eləcə də "SB-45" xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanınması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

ZÜMRÜD

Keçmiş unutturmağa çalışan müxalifət...

Xəyanət yolu seçən satqınlar bu fikirdə ola bilər

İnsan cinayət törədib onu gizlətməklə cəzadan yayına bilər. Amma o, cinayətin qorxusunu ömrünün sonuna qədər yaşamağa məhkumdur. Bu gün müxalifət düşərgəsində sanki bir təlatüm var. Bu gün bu təlatümü deyəsən, yaman yaşayır, özü də "Milli Şura" deyilən bir ölü qurumda.

Bu, o ölü qurumdur ki, satqınlar bir araya gələrək, "Milli Şura" yaratdı və xəmiri erməni umacından yoğrulan Rüstəm İbrahimbəyov xəyanətkarlığını bu ölü qurumda davam etdirdi. daha sonra Cəmil Həsəni onun əməllərinə "sadiq" qalacağına and içdi. Elə zənn etdilər ki, xalq onların qaranlıq keçmişini unudacaq. Radikal müxalifət isə vaxt ötdükcə, xalqın onlardan üz döndərdiyini görmək istəmədiyini hələ də başa düşə bilmir və siyasi meydanı da tərk etmək istəmir. Çünki xarici qərəzli dairələrin siyasi sifarişlərini yerinə yetirməklə, ayrılan qrantları heç kəsə paylaşmaq niyyətində deyillər.

Bu gün xalq özlərini "ana", "ata" müxalifət adlandıran Əli Kərimli və İsa Qəmbər kimi xəyanətkarların dəfələri Azərbaycanın maraqlarına zidd olan sövdələşmələrə getdiyini, Dağlıq Qarabağı şəxsi ambisiyaları naminə satdığını, ermənilərlə gizli sazişlər bağladığını və s. çox görüb. Ə.Kərimli, İ.Qəmbər, Leyla Yunus, Xədicə İsmayıl kimi xəyanətkar və riyakların Azərbaycanın maraqlarına zərbə vurması heç də yeni hal deyil.



Xəyanətin sonu fiaskodur

Nə üçün dağıdıcı müxalifət sivil siyasi mübarizə yolunu deyil, destruktivlik və xəyanət metodunu seçib? Çünki ortada xaricdən ayrılan qrant faktoru var. Ümumiyyətlə, "siyasi fəaliyyətini" bütünlüklə anti-Azərbaycan istiqaməti üzrə müəyyənləşdirmiş dağıdıcı müxalifət düşərgəsi bu gün artıq "siyasi iflic" durumundadır. Son bir neçə həftə ərzində radikal müxalifət düşərgəsinin nümayəndələrinin söylədiyi fikirlər, xarici qərəzli dairələrin mətbuat orqanlarına verdiyi müsahibələr və irəli sürdükleri absurd iddialar bir daha bu cür arzuolunmaz mövzuya qayıtmağı və realığı olduğu kimi təsvir etməyi ləbündəşdirir. Çünki radikal müxalifətdən olan Ə.Kərimli, İ.Qəmbər və digərləri müəyyən dairələrin qrantlarını və yardımlarını almaq üçün bütün norma və dəyərləri unudaraq, ən son variantlara belə əl atırlar. Burada əsas sezilən hərəkətlərin isə xəyanət üzərində qurulması cəmiyyət tərəfindən, birmənalı qarşılanmır. Nəticədə, çətin durumda olan düşərgə partiyaları, partiya rəh-

bərləri bir-birlərini xəyanətdə günahlandırır. Bu xəyanətlərin arasında AXCP daxilində baş verənlər, xüsusilə, diqqət çəkəndir. Belə demək mümkündürsə, xəyanət serialını xatırladan bu partiyada baş verənlərin cəmiyyətə açıqlamasında əsas rol elə düşərgə təmsilçilərinə aiddir. Dağıdıcı düşərgədə xəyanətləri dillərdə dastan olmuş partiya sədrlərindən sayılan Ə.Kərimli haqqında öz keçmiş partiyadaşları, indiki sirdaşları da analoji fikirdədirlər. Hər kəsə bellidir ki, bu gün Ə.Kərimli radikal dini qruplarla da sıx münasibətdədir. Lakin bütün bunlara baxmayaraq, Əli Kərimli xalqa məhəbbətdən danışır. Digər bir fakt - Ə.Kərimli hər dəfə deyir ki, Elçibəyin ruhu, sən demə, hələ də AXCP-nin qərargahında fırlanır. Fikirləşsən ki, görəsən, o, qorxmur ki, bir gün bu ruh onun boğazından tutub" haqq-hesab istəyəcək. Axı, ruhların intiqamı daha qorxulu olur.

Beləliklə, çıxartdığımız nəticə budur ki, Azərbaycan müxalifəti, müasir cəmiyyətlə ayaqlaşmaq imkanında deyil və zaman-zaman etdiyi xəyanətin təsirindən çıxıb bilmir. Dostoyevskinin təsvir etdiyi kimi cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür. Amma o cinayətin qorxusundan çıxmaq əsla mümkün deyil. Bu gün müxalifət cinayətinin və xəyanətinin qorxusu ilə baş-başa qalıb. Bu qorxu o həddə çatıb ki, artıq qorxu şübhələr müxalif partiya sədrlərinin yaşam tərzinə çevrilib.

Rəfiqə HÜSEYNOVA

Poroşenko açıqladı: "Ukrayna ordusu yeni silahla təmin olunacaq"

Ukrayna silahlı qüvvələri yaxın vaxtlarda "Ukroboronprom"un istehsal etdiyi RPO-16 reaktiv piyada atıcıları ilə təmin olunacaq. Bu barədə Ukrayna Prezidenti Petro Poroşenko açıqlamasında deyib. Prezident bildirib ki, bu silah növü Ukraynanın hərbi gücünü artıracaq.

Qeyd edək ki, RPO-16 reaktiv piyada atıcısı xüsusi təməl qırıqçı olan reaktiv qumbara ilə təchiz olunub. Eyni zamanda, RPO-16 atışının partlayıcı hərəkətləri böyük kalibrli artilleriya qabığına bərabərdir. Buna görə də, bu silah növü təxminən bir kilometr məsafədə yüngül zirehli vasitələrlə düşmənin canlı qüvvəsini məhv etməyə qadirdir.



Türkiyənin təhlükəsizlik qüvvələri 13 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıclarının son iki gündə keçirdiyi antiterror əməliyyatları nəticəsində ölkənin Hakkari və Ərzincan bölgələrində, İraqın şimalındakı Avaşin-Basyan ərazisində 11 terrorçu zərərsizləşdirilib. AZƏRTAC xəbər verir ki, Ərzincanda daha 2 terrorçu arteriya atışı ilə məhv edilib. Terrorçuların fəallaşması ilə əlaqədar Hakkari vilayətinin 3 rayonunda komendant saati elan olunub. Suriyadan Türkiyəyə keçən PYD/PKK terror təşkilatının üzvü olan 2 terrorçu Şanlıurfa'da təhlükəsizlik qüvvələrinə təslim olub. Başqa bir rəsmi məlumatda isə bildirilir ki, iyulun 22-də Suriyanın Kobani bölgəsindən Türkiyəyə keçən iki PKK/PYD mənsubu Suruç ərazisində yaxalanıb.



Trampın iqamətgahı yaxınlığından uçan təyyarə yerə endirilib

Nyu-Cersi ştatının Bedminster şəhərində Prezident Donald Trampın iqamətgahı yaxınlığında qadağan edilmiş yerdə uçan təyyarəni tutmaq məqsədilə F-16 qırıqçı təyyarəsi səmaya qalxıb. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Lindsy Uolters jurnalistlərə məlumat verib. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə qadağan edilmiş ərazidən çıxarılıb. Pilotla sorğu-sual aparılır. Oxşar hadisə keçən il Donald Trampın Mar-a-Laquodakı (Florida ştatı) iqamətgahının yaxınlığında baş verib.



Torontoda atışma nəticəsində 8 nəfər xəsarət alıb

Kanadanın Toronto şəhərində yaşayış məntəqələrindən birində atışma nəticəsində azı 8 nəfər yaralanıb. Bu barədə CTV telekanalı məlumat yayıb.

A Z Ə R T A C TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə meqapolisin şərq hissəsində olub. Təcili yardım xidməti əməkdaşlarının məlumatına görə, xəstəxanaya 8 nəfər yerləşdirilib. Onların vəziyyəti barədə informasiya daxil olmayıb. Ətrafdakı insanlar çoxsaylı atəş səslərinin eşitdiklərini söyləyiblər. Hadisənin səbəbi məlum deyil.



ANLAMAZLAR....

Rəfiqə

Budur, artıq mətbuatımızın 143 ilini də başa vurduq. Son 15 il ərzində də mətbuatımız uğurlu nailiyyətlərə imza atıb. Belə ki, nəhəng jurnalistlər ordusundan, nə az-nə çox, düz 412 ailə dövlətimizin diqqət və qayğısı nəticəsində, xüsusilə, Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə şəxsi mənzillə təmin olundu.

Xüsusi olaraq vurğulanmalıdır ki, dünyada analoqu olmayan bu nəhəng layihənin başlanğıcıdır desək, yanlışdır. Yəni, nəinki MDB məkanında, eləcə də, dünyanın heç bir dövlətində olmayan belə bir nəhəng layihə, məhz ilk dəfə Azərbaycanda reallaşdı. Dövlət başçısı, hər il olduğu kimi, bu il də milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Artıq bu faktor ənənə şəklini alıb və xüsusilə, çap mediası inkişaf istiqamətində həmin amildən səmərəli şəkildə yararlanır. Əlbəttə ki, bütün bunların arxasında ölkəmizin gücü, qüdrəti və insan amilinə verilən yüksək qiymət faktoru dayanır. Ancaq təəssüf doğuran odur ki, "Media Klubu" adlı qondarma qurum və onun təmsilçiləri, xüsusilə, Elçin Şıxlı, Arif Əliyev dövlətin çap mediasına ayırdığı maddi yardım ehtiyacının olmadığını, hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia edənləri mən jurnalist cərgəsinə qatmazdım. Belə qarayaxmalarla məşğul olanlar Azərbaycanın uğurlu media siyasətinə qarşı qaralayıcı, ləkəli fikirləri ilə media-dövlət münasibətlərini gözü götürməyənlərdir. Bu gün Azərbaycanın ümumi inkişafı əleyhinə çıxış edənlər bilməlidirlər ki, Azərbaycan mediasına qarşı yönəlmiş bu tərribat çağırışların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan xalqı belələrinin məqsədinə bir atalar sözünü deməklə cavab verir: sirsək nə qədər tünd olsa, öz qabını çatladar.

UNUTMAQ LAZIM DEYİL Kİ...

Mən burada özlərini jurnalist adlandırıb, tamamilə başqa peşənin qulpundan yapışanları həmin cərgəyə qatmaq istəməzdim. Elə yenə bu yerdə bir məsələni də xatırlatmaq istədim ki, hələ bir neçə il öncə, həmin E.Şıxlı, A.Əliyev ağzıgöyçəklər, xüsusilə də, müxalifət mətbuatında oturub hakimiyətə qarşı arxadan qılınc vuranlar o vaxt o yardımı alanda, niyə susurdular? Niyəsi bellidir. Niyəsi budur ki, dövlətimiz, ölkə rəhbərliyimiz həmişə böyüklük göstərüb və siyasi mənsubiyyətdən asılı olmayaraq, iqtidarlı-müxalifətli jurnalistləri bir damın altında ev-mülk sahibi etdi. Necə dəyərlər, anlamazları anlatmaq müşkül məsələdir. Amma unutmaq da lazım deyil ki, bu kimi əhəmiyyətli amili "jurnalistlərə verilən rüşvət" kimi qiymətləndirənlərin çalışdıqları qəzetlərin qələm sahibləri də yeni binadan təmir olunmuş mənzillərlə təmin olundular. Nəticədə, kimin kim olduğu bir daha öz təsdiqini tapdı və bu gün də dövlətin yürütdüyü siyasəti aşırı şəkildə tənqid edənlər dövlətin qanadı altında sığınırıblar. Bax, böyüklük də budur ki, dövlət siyasi mənsubiyyəti deyil, insanlıq amilini öndə görür və bundan sonra da görəcək.

Əli Kərimlini acı sonluq gözləyir

Azərbaycanın iqtisadi, siyasi, hərbi gücü artdıqca. xarici maraqlı dairələrin və onların Bakıdakı əlaltılarının narahatçılığı bir qədər də artır. Sapı özümüzədən olan dağıdıcı xislətli müxalifət yetkililərinin xarici dairələrlə eyni mövqedən çıxış etmələri onların xəyanət yolu tutduqlarını göstərir.

Həm də təsdiq edilir ki, onlar üçün xalq və millət anlayışı, sadəcə, boşazdan yuxarı populist fikirdən başqa bir şey deyil. Belələrinin dövlət, dövlətçilik və milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavabı elə həmişə xalq verib. Müstəqillik tariximizə nəzər yetirdikdə, bunun real mənzərəsini aydın nümayiş etdirən, bir çoxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür. Bu gün də müxalifət eyni mövqeyində və xislətindədir. Siyasi uğurlardan və ictimai dəstəkdən məhrum olan dağıdıcı müxalifət hədəflərini və istiqamətini bir qədər dəyişdiyini sərgiləyir. Yeni müxalifət başbilenləri bu dəfə sosial şəbəkələr vasitəsilə diqqəti özlərinə yönəltməyə çalışır və qara niyyətlərini bununla həyata keçirməyə cəhd edirlər. Amma proseslər onu diqtə edir ki, siyasi fəaliyyətə başlayan bu günə qədər bir-biri ilə birincilik uğrunda "amansız müharibə" aparan bu məxluqlar yenə də dinc durmayacaqlar. Yenə də bir-birini gözənd salmaq üçün ənənəvi ittiham vasitələrindən istifadə edəcəklər. Daha doğrusu, artıq bunun ilkin nəticələri baş verməkdədir. AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrin ulduzuna çevrilməsini həzm edə bilməyən Müsavat başqanı Arif Hacı, "ACP"-nin keçmiş lideri Rəsul Quliyev və digərləri müxtəlif metodlardan yararlanmaqla kimsədən zəif olmadıqlarını nümayiş etdirməyə çalışırlar.

Liderini satan adamlardan nə gözləyirsiniz?

Təbii ki, bu qovğa və qarşıdurmalar sonda ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Təc-



rübə də, bunu deməyə əsas verir. Beləcə, "düşməncilik" hissləri sırası üzvlərə də keçir ki, nəticədə, partiyalardan kütləvi qopmalar və ya digər partiyalara transferlər baş verir. Diqqətçəkən məqam ondan ibarətdir ki, son günlər tarixin arxivinə atılan Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərləri peyda olaraq, müyyən təşəbbüslərlə və ideyalarla çıxış edirlər. Burada maraqlı sual yaranır: ağilları deyil, ağızlarına gələn deməklə gündəmə gəlməyə ümid edən arxivliklərlə Ə.Kərimli, İ.Qəmbər və Arif Hacı əməkdaşlıq edəcəklərimi? "Demokratik Maarifçilik Partiyası"nın sədri, millət vəkili Elşən Musayev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, sözügedən şəxslər öz yaramaz maraqlarının təmin olunması üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinməzlər: "Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, nəinki arxivdəkilərlə. Məsələn, Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər. Bunlarda o qurur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır ki, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq ələsələr də eyni gündədir, eləməsələr də".

Bu cür müxalifət məhvə məhkumdur

Bu, bir reallıqdır ki, müxalifətin əsas hədəfi xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönəlib. Bu baxımdan radikal qüvvələrin Azərbaycanda nədən hər

vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi, əslində, heç kimə sirr deyil. Çünki heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu halda xaricdən özlərinə maddi təminat əldə edə bilərlər. Bu faktlar müxalifət təmsilçilərinin, onların rəhbərlərinin öz düşərgəsində tez-tez etiraf edilən həqiqət, bəzən isə bir-birlərinə qarşı səslənən ittihamdır. Söz yox ki, dağıdıcı müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsinin konkret səbəbi də bu amildir. Hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəklərini vəd etmələri, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olmaları, məqam və məqsədlərini anlamayan bir neçə gənci tərribatlar törətməyə təhrik etmələri də bu kimi səbəblər sırasındadır. Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və Azərbaycanın maraqlarının satılmasına cəhdlərin göstərilməsi, dağıdıcı müxalifətin xalqın gözündən düşməsinə şərtləndirən faktlardır. Mövcud faktlara baxmayaraq, fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran dağıdıcı müxalifət Azərbaycan da xaos yaratmaq üçün ən müxtəlif çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Bu da dağıdıcı müxalifətin çirkin və yaramaz siyasətinin dəyişməsinin mümkün olmadığını göstərir. Bu cür müxalifət məhvə məhkumdur, necə ki, bunun artıq bütün elementləri açıq şəkildə görünməkdədir. Siyasi təhlilçilərin də qeyd etdiyi kimi, əgər müxalifətin radikal hissəsi öz davranışını dəyişdirməsə, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd xarakter daşıyacaq. Çünki bu, artıq cəmiyyətin tələbidir. Əminliklə demək olar ki, rüsvayçılıqla siyasətdən arxivə göndərilənlər sırasında AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacı, "Milli Şura"nın sədri Cəmil Həsəni və digərləri öncüllərdən olacaqlar.

İ.ƏLİYEV

Müsavat-AXCP ziddiyyətləri

Bitməyən əbədi nifrətin gizlinləri barədə

AXC*P ilə Müsavat arasında uzun illərin davasının nə zamansa başa çatacağı kimsəyə inandırıcı görünmür. Çünki hər iki partiya sədrlərinin reallaşdırma bilmədikləri iddiaları buna imkan vermir. Bu, bir daha sübut edir ki, onlarda ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə, həmin partiyalar arasında davamlı gərginlik yaşanır.*



Beləliklə, aydın olur ki, AXCP ilə Müsavat partiyaları arasında qarşıdurmalar bundan sonra da davam edəcək. Bu baxımdan da, yuxarıda dediyimiz kimi, bu qarşıdurmanın nə vaxtsa başa çatacağı inandırıcı deyil. Ənənəvi qarşıdurmaların bünövrəsi hələ "Yurd" qrupunun daxilindən qaynaqlanaraq, hazırkı həddə qədər inkişaf edib. AXC-nin tərkibində yaradılan "Yurd"a rəhbərlik edən Əli Kərimlinin əsas məqsədi də Əbülfəz Elçibəyin siyasi arenadan kənarlaşdırılması və cəbhənin sükanı arxasına keçməsi ilə bağlı olub. Bu gün AXCP-nin bir neçə qanada - KXCP-yə, BAXCP-yə, DİP-ə, BQP-yə və digərlərinə ayrılması arxasında da, məhz Ə.Kərimli amilinin dayanması şübhəsizdir.

"Mehriban düşmən"lər son həddə

Bu gün "mehriban düşmən" olan AXCP-Müsavat münasibətlərinin son həddə pisləşməsi bir çox məsələlərin açılmasına imkan verir. Belə ki, "Milli Şura"da müttəfiqliklərinə son qoyan hər iki partiya lideri bununla da azğın düşmənlərə çevrildilər. Nəticədə, bir daha sübut olundu ki, ümumiyyətlə, nə AXCP, nə də Müsavat partiyası heç vaxt hər hansı adda olan siyasi qurumda bir araya və yekdil fikrə gələ bilməyəcək.

Sərdar Cəlaloğlu: "AXCP və Müsavat partiyaları gücsüz partiyalardır"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP-Müsavat arasında baş verən qarşıdurmanın mənasız olduğunu bildirərək, vurğulayıb ki, hər iki partiya özünü güclü saysa da, keçirdikləri aksiyalarda onların nə qədər zəif olduğunun şahidi oluruq. Partiya sədri hesab edir ki, uğursuzluqlarını qabaqcadan bildikləri üçün ölkədə keçiriləcək hər hansı seçkini ya boykot etmək çağırışı edirlər, ya da aksiya keçirməklə özlərini nümayiş etdirirlər: "Bu yanlış addımdır: seçki demokratik prosesdir, konstitusion normadır. Heç kim bu normaya qarşı çıxış edə bilməz. Konstitusiyanın 70-ci maddəsində qeyd olunur ki, hansısa ad altında vətəndaşların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ona görə də, siyasi baxımdan, vətəndaşları seçkilərdən yayındırmağa çalışmaq, dövlətin və cəmiyyətin həyatında iştirakdan çəkəndirməyə cəhd konstitusion normanın pozulmasıdır".

S.Cəlaloğlu onu da bildirib ki, AXCP və Müsavatın keçirdikləri mitinqlər də uğurlu olmayıb: "Onların qərarları zəncirvari səhvlərlə yekunlaşacaq. Bu qarşıdurmalarla özləri üçün yaratdıqları torda ilişib qalacaq və qərarları öz əleyhlərinə işləyəcək. Ona görə də, Azərbaycanda artıq yeni müxalifətçilik olmalıdır. 30 ildir ki, Azərbaycan müxalifətinin avanqardı olmuş AXCP ilə Müsavat ölkədə qarşıdurma yaratmaqdan başqa, hər hansı dəyişikliyə nail olmadı, siyasi münasibətlər düşmənciliyə çevrildi, siyasi etika aradan qalxdı və sair. Bu da, onu göstərir ki, həmin partiyalar müasir dövrün nəbzini tutmur, sivil və demokratik müxalifətçiliyi həyata keçirə bilmirlər".

Rəfiqə HÜSEYNOVA

- *Mais bəy, müxalifət partiyaları yenidən bir araya gələrək mitinqlər keçirmək iddiası ilə çıxış edirlər. Sizcə, pərakəndə və dağınıq halda olan müxalifətin birgə mitinq keçirmək imkanı ola bilərmi?*

- Müxalifətin bu gün Azərbaycanda hər hansı bir mitinq keçirməyə heç bir əsası yoxdur. Radikal müxalifət özündən uydurduğu problemləri qaldırmağa çalışır. Amma ölkəmizdə nə isə bir problem olsa belə, həmin problemlər tez bir zamanda, öz həllini tapır. Ümumiyyətlə, müxalifət bu gün reallığı özündə əks etdirməyən məsələləri şişirtmək istəyir. Lakin bu da onlarda alınmır. Çünki müxalifətin cəmiyyətdə heç bir çəkisi və nüfuzu yoxdur. Onlar birləşsələr belə, nə isə edə bilməyəcəklər. Yeni müxalifət tərəfindən həmin mitinqlər keçirilsə belə, kütləvi aksiya xarakteri almayacaqdır. Sadəcə olaraq, bunlar gündəmdə qal-

maq üçün və Qərbdə bəzi dairələrin diqqətini özlərinə cəlb etmək üçün bu addımları atırlar.

- *Necə düşünürsünüz, mitinq keçirtmək ideyası yenə də ümumi müxalifətin adına yazılsa da, əslində isə, Əli Kərimli və Arif Hacıdan gəldiyini demək olarmı?*

- Bu gün radikal müxalifət çox acınacaqlı bir durumdadır. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər özləri də çox yaxşı bilirlər ki, artıq onlar məhv olublar, getmək ərəfəsindədirlər. Müxalifətə rəhbərlik edən və özlərini sədr adlandıran şəxslər uzun illərdir ki, ölkədə keçirilən bütün seçkiləri uduzduza gəliblər. Belə olan halda, mü-



Musahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfəridir

xalifət məğlubiyyətə məhkumdur. Ümumiyyətlə, müxalifətin bu gün, məhz bu vəziyyətdə düşməsinin başlıca səbəbi həmin təşkilatlara rəh-

bərlik edən şəxslərin satqın və yaramaz xislətə malik olmalarıdır. Bu şəxslər o partiyalarda yenidənqurma işləri apara bilməyiblər. Demək olar ki, müxalifətin işi-gücü ancaq iqtidarın fəaliyyətinə kölgə salmaq və ağa qara deməkdən ibarət olub.

- *Gözlənilmədən mitinq keçirməyə qərar verilməsinin arxasında hansısa xarici qüvvələrin göstərişinin olduğunu demək olarmı?*

- Ümumiyyətlə, bu gün heç kəsə sirr deyil ki, müxalifət xarici qüvvələrdən maliyyə yardımları alır. Müxalifət təmsilçiləri bu cür mitinqlər keçirməklə xaricdə olan bəzi qüvvələrin diqqətini özlərinə cəlb etməyə çalışırlar. Yeni müxalifət

xaricdən özlərinə maliyyə qaynaqları əldə etmək üçün, məhz mitinq şousu ilə çıxış edir.

- *Dəfələrlə "Milli Şura" Müsavat mitinqlər keçirsə də, uğursuzluğa düçar olublar. Yenidən onları belə bir uğursuzluq gözlədiyini demək olarmı?*

- Düzdür, bu günə qədər müxalifət tərəfindən bir çox aksiyalar və mitinqlər keçirilib. Amma hər dəfə də müxalifət tərəfindən keçirilən mitinqlər uğursuzluqla nəticələnib. Bu dəfə də müxalifətin keçirəcəyi mitinqlərin heç bir nəticəsi olmayacaqdır. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur.

GÜLYANƏ

Azərbaycanda vətəndaşların sosial-siyasi hüquqlarının qorunması təcrübəsindən

Demokratik cəmiyyətdə vətəndaşların sosial-iqtisadi hüquqlarının təmin olunması, onların sosial tələblərinin və maraqlarının ödənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək, onların sosial müdafiəsini təşkil etmək dövlətin sosial siyasətinin əsas məqsədi ni təşkil edir. Bütövlükdə, vətəndaşların sosial hüquqlarının reallaşdırılmasına yönələn sosial siyasət, sosial təminat və sosial xidmət sistemi yaratmağa istiqamətlənmiş dövlət proqramları vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasında ardıcıl və məqsədyönlü sosial siyasət görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ilin yayında ölkə rəhbərliyinə qayıtdıqdan sonra həyata keçirilməyə başlamışdır. Artıq 1996-cı ildən başlayaraq davam edən dayanıqlı iqtisadi inkişaf və ölkədə maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmış, dövlət büdcəsi gəlirlərinin getdikcə artması nəticəsində, sosial problemlərin həlli üçün daha çox vəsait ayırmaq imkanları genişlənməmişdir. Məsələn, əgər 1995-ci ildə dövlət büdcəsindən sosial yönümlü xərclərə 930 milyard manat və ya büdcə xərclərinin 43 faizi məbləğində vəsait istifadə edilmişdisə, 2000-ci ildə bu məqsədlər üçün artıq 2,2 dəfə çox, yəni 2 trilyon manat (büdcə xərclərinin 53 faizi) xərclənmişdir. 2001-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 61 faizə çatdırılmaqla, 2000-ci illə müqayisədə 40 faiz artırılması nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin sosial yönümlü xərcləri içərisində təhsil xərcləri əsas yer tutur. Belə ki, əgər 1995-ci ildə bu məqsədlər üçün 376 milyard manat (büdcə xərclərinin 17,5 faizi qədər) xərclənmişdisə, 2000-ci ildə bu rəqəm 2,4 dəfə artaraq, 906 milyard manata (büdcə xərclərinin 24 faizi) çatmışdır. Həmin illər ərzində dövlət büdcəsindən digər sosial məqsədlər üçün ayrılmalar (pensiyalar, müavinətlər, uşaqlara və digər aztəminatlılara sosial ödənişlər, elm, səhiyyə, idman, mədəniyyət və sair sahələrin inkişafına yönəldilmiş xərclər) daim artmışdır. Həyata keçirilən əmək haqqı islahatları və sosial müdafiə tədbirləri aztəminatlı əhalinin rifahının yaxşılaşdırılmasına, bu kateqoriyadan olan adamların gəlirlərinin xeyli artmasına yönəlmişdir. Məsələn, gəlirlərin vergi tutulmayan məbləği 6 dəfədən də çox artırılaraq, 100 min manata çatdırılmışdır.

Vətəndaşların layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədilə ölkədə genişmiqyaslı pensiya islahatı aparılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 17 iyul 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyasına" görə yaxın illər ərzində ölkədə pensiya ödənişlərinin etibarlı maliyyə təminatının yaradılması və onun idarə olunmasının yenidən qurulması başa çatmalı, əhalinin rifahı halının yaxşılaşdırılmasında pensiyaların rolu əhəmiyyətli dərəcədə artmalıdır.

Azərbaycan dövlətinin sosial siyasətinin bir istiqamətini əhalinin ayrı-ayrı kateqoriyalarına müxtəlif sosial güzəştlərin və imtiyazların verilməsi təşkil edir ki, onlara da müharibə əlilləri, şəhid ailələri, çoxuşaqlı ailələr, təbii fəlakətə məruz qalanlar, qaçqın və məcburi köçkünlər və s. aid edilir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əhalinin aztəminatlı hissəsi üçün müxtəlif xarakterli sosial güzəştlər və imtiyazlar müəyyənləşdirilmişdir. Məsələn, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin böyük bir qrupu dövlət vəsaiti hesabına mənzillərlə və minik maşınları ilə təmin olunmuş, minlərlə əilə hər il pul-suz dərman preparatlarının verilməsi, sanatoriya - kurort müalicəsi və birdəfəlik maliyyə yardımının göstərilməsi həyata keçirilir.

Məşğulluq və əhalinin işlə təminatı olduqca vacib sosial sferadır. Azərbaycanda bazar iqtisadiyyatına keçid şəraitində məşğulluqla bağlı dövlət siyasətinin həyata keçirilməsi bu sahədə meydana çıxan problemlərin tədricən həll edilməsi üçün imkanlar yaratmışdır. Bu məqsədlə ölkədə bütün rayon və şəhərləri əhatə edən 82 məşğulluq mərkəzləri yaradılmış və fəaliyyət göstərir. Mövcud göstəricilərə görə, indiyədək 200 minə yaxın vətəndaş münasib işlə təmin edilmiş, 17 min nəfər əmək bazarının tələbləri əsasında müasir peşə və ixtisaslar üzrə hazırlıq kurslarına, 24 minə yaxın işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 84536 nəfərə işsizlik müavinəti ödənilmişdir. Bu sahədə yaranan problemlərin həlli üçün Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli "Məşğulluq haqqında" Qanunu və Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli Fərmanı olduqca əhəmiyyətlidir.

Ölkədə vətəndaşların sosial hüquqlarının müdafiəsi və təmin edilməsi iqtisadi hüquqların re-

allaşması, iqtisadi inkişaf səviyyəsinin artması ilə bağlıdır. Bununla əlaqədar respublikamızda bazar iqtisadiyyatına keçid, bərqərar olmuş siyasi və iqtisadi sabitlik şəraitində formalaşmış sahibkarlığın inkişaf etdirilməsi siyasətinin səmərəli şəkildə və uğurla reallaşması gedişində sahibkarlığın dinamik inkişaf tendensiyaları təmin edilir. Bu məsələyə Ulu Öndər Heydər Əliyev böyük əhəmiyyət verərək qeyd etmişdir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı sahibkarlığın və iş adamlarının fəaliyyətindən asılıdır. Ona görə də, biz buna böyük qayğı göstərməliyik. Məhz bu qayğının təzahürü olaraq Azərbaycan Prezidenti 2002-ci ilin aprel və may aylarında əvvəl yerli sahibkarlarla, sonra isə xarici sahibkarlarla görüşlər keçirmiş, onları narahat edən problemlərlə, respublikamızda sahibkarlığın inkişafına maneçilik törədən çətinliklərlə şəxsən tanış olmuş, onların aradan qaldırılması məqsədilə bu görüşlərin məntiqi nəticəsi kimi bir sıra fərmanları imzalamışdır. Onlardan "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının təsdiqi haqqında" (2003-2005-ci illər) 17 avqust 2002-ci il tarixli, "Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlıq Şurasının yaradılması haqqında" 27 avqust 2002-ci il tarixli, yenə həmin tarixli "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu Əsasnaməsinin təsdiq edilməsi haqqında", 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlətin himayəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanları göstərmək olar. Prezidentin qeyd olunan və digər müvafiq fərman və sərəncamları bu sahədə dövlət siyasətinin istiqamətlərinin müəyyən olunmasında xüsusi əhəmiyyət kəsb etməklə ölkədə sahibkarlığın fəaliyyətinin inkişafına yönələn təsirli tədbirlərin həyata keçirilməsini nəzərdə tuturlar.

Demokratik-hüquqi dövlət quran Azərbaycan cəmiyyətində dövlət orqanları və vəzifəli şəxslər qarşısına vətəndaşlara öz konstitusion hüquqlarını həyata keçirməkdə köməklik göstərmək vəzifəsi qoyulur ki, bunun da konkret formaları xüsusi qanunlarla müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların seçki hüququnun reallaşdırılması və seçki kampaniyasının həyata keçirilməsi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən, dövlət kütləvi informasiya vasitələrində seçkilərdə iştirak edən siyasi partiyalara və hər bir namizədə pulsuz çıxış etmək imkanı verilir. İkincisi, seçkilərin hazırlanması



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

na və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müdətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir.

Azərbaycanda dövlət orqanlarının vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə köməyi icazə verilmiş siyasi nümayiş və mitinqlərin polis tərəfindən mühafizə olunmasında, ölkədə məşğulluq problemi üzrə xüsusi dövlət strukturlarının yaradılmasında (əmək hüququnun həyata keçirilməsi), dövlətin fəaliyyətinin bir çox digər istiqamətlərində təzahür olunur və bütün bu məsələlər qanunla tənzimlənir.

Hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu yolu seçmiş Azərbaycan cəmiyyətində hüquqlarının qorunması sahəsində də düşünülmüş və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Azərbaycan tarixən dinlərin, mədəniyyətlərin, dillərin, sivilizasiyaların qovuşduğu yerləşib və tolerant ölkə olub. Bu gün Azərbaycanda yəhudilər, avarlar, ləzgilər, talışlar, kürdlər tarixən formalaşmış, dostluq və qardaşlıq mühitində yaşayırlar. Bakı müstəqillik dövründə də beynəlmiləl şəhərdir və bunu 2001-ci ildə Bakıda olan Roma papası xüsusi olaraq vurğulamışdır. Bu sahədə həyata keçirilən dövlət siyasəti, ilk növbədə, milli azadlıqların hüquqlarının qorunmasının təmin edilməsini nəzərdə tutur.

Vətəndaşların hüququnun qorunması üçün xüsusi təminat tələb olunur. Azərbaycanda belə təminat dövlət səviyyəsində verilmişdir. Respublikamızın Konstitusiyasının 5-ci maddəsində göstərilir ki, Azərbaycan xalqının vahidliyi onun dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün vətəndaşların ümumi və bölünməz vətənidir. 25-ci maddədə isə dövlət irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 45-ci maddəsində hər kəsin ana dilindən istifadə etmək hüququ təsbit edilmişdir. Bu hüquq və azadlıqlar milli azlıqlar üçün də nəzərdə tutulmuşdur. Yəni hər bir şəxs öz dilində yazıb-oxumaqda, danışmaqda, kütləvi informasiya vasitələri yaratmaqda, tarixi mənbələri öyrənməkdə milli-mənəvi irsini mənimsəməkdə və s. azaddır.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasında mükəmməl şəkildə vətəndaşların hüquqlarının qorunması təsbit olunmuşdur. Onların reallaşdırılması, vətəndaşların mədəni və mənəvi inkişafı üçün ölkədə müvafiq əlverişli şərait yaradılmışdır ki, bu da bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin vacib tərkib hissəsi kimi çıxış edir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

İlk “ağıllı” pul kissəsi təqdim olunub

“OraSaifu” adlı qurğu pul kisəsi və ödəniş metodlarına yeni baxış təqdim edir. Rəngli displeyə malik kiçikölçülü smartfona oxşayan bu cihaza debet və kredit kartlarının məlumatlarını yükləmək olar. Alış-verişdən öncə sadəcə müvafiq kartı seçərək NFC təməssiz texnologiyası üzrə ödəniş etmək lazımdır. “Mail.ru” resursu xəbər verir ki, “OraSaifu” pul kisələri bir-biri ilə işləyə bilər. Kiməsə pul göndərmək üçün kartı seçmək, məbləği qeyd etmək və bir pul kisəsini digərinə yaxınlaşdırmaq kifayətdir.



Sözügedən cihaz 4 düym diaqonallı “HD” ekrana malikdir, çəkisi 65 qramdır. Daxili akkumulyator 1 həftəlik iş üçün kifayət edir, qurğu 1saat müddətində enerji toplayır. Bundan başqa “ağıllı” pul kisəsi kriptovalyutanın saxlanması üçün istifadə edilə bilər, bütün populyar layihələri dəstəkləyir. İlk satış 19 dollar pul kisəsinin qiyməti 119 dollar təşkil edir. İlk tədarük 2018-ci ilin oktyabrına planlaşdırılıb.

Ağcaqanadlar bu qan qrupunu “xoşlayır”...



Rusiya alimləri maraqlı araşdırma aparıb. Onlar ağcaqanadların hansı qan qrupu olan insanları daha tez-tez dişlədiyini araşdırıb. Sağlamlıq.az Rusiya KİV-lərə istinadla xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, ağcaqanadlar daha tez-tez 1-ci qan qrupu olanları dişləyir. Daha sonra 3-cü, sonra 2-ci qan qrupu gedir. Ağcaqanadların ən “xoşlamadığı” qan qrupu isə 4-cüdür.

Xəbərdarlıq: Alüminium qapaqları sağlamlığa ziyandır!

Şüşə butulkaların ağzına vurulan alüminium qapaqlar sağlamlıq üçün təhlükəlidir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, alüminium qapağı olan butulkalardan su və ya digər içkiləri içən zaman alüminium orqanizmə daxil olur. Bu çox zaman şüşələrin qapağının tez-tez açılıb bağlanması zamanı baş verir. Qapaqdan şüşəyə, şüşədən orqanizmə düşən alüminium Altsheymer xəstəliyinə səbəb olur. Buna görə də alüminium qapaqlı şüşələrdən su içən zaman qapağını təkrar bağlayıb açacaqsınızsa, salıfətdən istifadə etməyiniz məsləhət görülür. Siz salıfətdən istifadə etməyiniz məsləhət görülür. Siz salıfətdən istifadə etməyiniz məsləhət görülür. Siz salıfətdən istifadə etməyiniz məsləhət görülür.



İngilis professor: Saçları tez-tez boyamaq süd vəzi xərçənginə yol açır!



London klinikalarının birində çalışan professor Ke-fax Mokbel bildirir ki, saçları tez-tez boyamaq süd vəzi xərçənginin riskini artırır. İngilis alimin sözlərinə görə, bunun səbəbi kimyəvi boyaların tərkibində olan zərərli maddələrdir. “Saçları ildə 2 dəfədən artıq boyamaq olmaz. 40 yaşdan sonra qadınlar xüsusilə ehtiyatlı olmalıdır”, - professor bildirir. Onun müşahidələrinə görə, saçları tez-tez kimyəvi boyalarla boyayan qadınlar saçları boyamayan qadınlarla müqayisədə 14% daha tez-tez süd vəzi xərçənginə tutulur. Professor saçların boyanması üçün təbii vasitələrdən (xına, basma, çay, qəhvə, çobanyastığı və s.) istifadə etməyə çağırır.

SƏS

Son səhifə

24 iyul

Azərbaycanlı ağır atlet Avropa çempionu olub



Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. AZƏRTAC xəbər verir ki, iyulun 23-də Azərbaycan yığma komandasının üzvlərindən daha ikisi körpücük üzərinə çıxıb. Fuad Həsənov və Elşən Məmmədov 15 yaşadək oğlanların mübarizəsində 56 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar. Fuad Həsənov birdən qaldırma hərəkətində 92 kiloqramlıq nəticə ilə ikinci yeri tutub. Atletimiz təkənla qaldırmada 110 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə də gümüş medala sahib olub. F.Həsənov toplam 202 kiloqram (92+110) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da gümüş medal qazanıb. Ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanan Elşən Məmmədov isə bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz birdən qaldırmada 98 kiloqram nəticə göstərərək və bu hərəkətdə bütün rəqiblərini üstələyib. Elşən təkənla qaldırma hərəkətində də qızıl medal qazanıb. O, bu hərəkətdə 114 kiloqram nəticə ilə Avropanın ən yaxşısı adına layiq görülüb. E.Məmmədov toplam 212 kiloqram (98+114) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beləliklə, bu çəki dərəcəsində iki atletimiz 3 qızıl və 3 gümüş medal qazanaraq çempionatda birinci yeri tutub.

Cüdoçularımız Avropa kuboku yarışlarında 9 medal qazanıblar

Cexiyanın paytaxtı Praqada gənc cüdoçuların Avropa kuboku yarışlarına yekun vurulub. Mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb. SİA-nın məlumatına görə, turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa kubokunun gümüş medalına sahib olub. Bununla da, cüdoçularımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar. Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınağı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.



İngilis qəzeti Roberto Karlosa təzminat ödəyəcək

Britaniyanın “Daily Mail” qəzeti Braziliya millisinin sabiq futbolçusu Roberto Karlosa təzminat ödəyəcək. SİA-nın məlumatına görə, buna səbəb nəşrin 10 iyun 2017-ci il tarixində 45 yaşlı veteran müdafiəçinin 2002-ci il dünya çempionatı zamanı dopinqdən istifadə etməsi ilə bağlı yalan məlumat dərc etməsidir. Qəzetin rəhbərliyi futbolçudan üzr istəyib. Lakin ödəniləcək təzminatın məbləği açıqlanmayıb. Karlos 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olub.

Badmintonçularımız Nigeriyada bürünc medal qazanıblar

Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Nigeriyada keçirilən “Lagos International-2018” turnirində bürünc medal qazanıblar. Təmsilçilərimiz bu uğura qoşa yarışlarda nail olub. AZƏRTAC xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Edi - Ezmi cütü ilk mərhələdə nigeriyalı Yinkan İfraimu Bulus - İsaak Minaphi tandeminə 2:0 (21-8, 21-10) hesabı ilə qalib gəlib. Badmintonçularımız 1/8 finalda hindistanlı Vasanta Kumar - Asiz Surya cütünü də 2:0 (21-19, 22-20) hesabı ilə məğlub edib. Dördüncü finalda badmintonçularımızın rəqibi malayziyalı Məhəmməd Hakim Lukman və Maldiv adalarını təmsil edən Hüseyn Zayandan ibarət tandem olub. Bu görüşdə də rəqiblərinə set verməyən Edi və Ezmi 2:0 (21-16, 21-12) hesabı ilə qələbə qazanıb. Badmintonçularımız yarımfinalda Hindistan idmançıları Vaibhaav və Ray Prakaş cütü ilə qarşılaşıblar. Təmsilçilərimiz bu görüşdə 0:2 (12-21, 20-22) hesabı ilə uduzsa da, yarımfinala vəsiqəni təmin etdiyindən çellenc seriyalı turnirin bürünc medallarına sahib çıxıblar. Badmintonçularımızın şəxsi yarışlardakı göstəricilərinə gəldikdə isə Ezmi ilk mərhələdə nigeriyalı Folorunşo İlensami Opeyoriyə 2:0 (21-8, 21-10) hesabı ilə qalib gəlib. Təmsilçimiz ikinci görüşündə turnirin finalçısı Mohmed Misbuna 0:2 (12-21, 13-21) hesabı ilə uduzub. Yarışa əsas mərhələdən qatılan Edi Reski Dviçayo isə turnirə qələbə ilə başlayıb. Edi nigeriyalı Usman Ayo İsaqı 2:0 (21-16, 21-13) hesabı ilə məğlub edib. Təmsilçimiz 1/8 finalda turnirin qalibi israilli badmintonçu Mişa Zilbermana uduzub. Görüş Zilbermanın 2:0 (21-17, 24-22) hesablı qələbəsi ilə başa çatıb.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**